

0805_Az_Æyani_Yekun imtahan testinin sualları**Fənn : 0805 Biznes etikası**

1 Biznes etikası elm sahəsi kimi nə vaxt formalaşmışdı?

- XX əsrin 50-ci illərində
- XVIII əsrin 70-ci illərində
- XIX əsrin 50-ci illərində
- XX əsrin 70-ci illərində
- XVIII əsrin 50-ci illərində

2 Biznes etikası elm sahəsi kimi harada formalaşmışdı?

- Polşada
- Almaniyada
- Fransada
- ABŞ-da
- Yaponiyada

3 Biznes etikası dedikdə nə başa düşürük?

- şəxslərarası münasibətlərin əsas xüsusiyyətləri
- etikanın əsasları ilə tanışlıq
- məqsədin müəyyən edilməsi
- etik prinsiplərin işgüzar situasiyaya tətbiqi
- işgüzar reputasiyanın qiymətləndirilməsi

4 Biznes etikasının öyrənilməsi hansı ölkələr üçün zəruridir?

- Düzgün cavab yoxdur
- iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr üçün
- iqtisadi cəhətdən inkişaf etmiş ölkələr üçün
- öz iqtisadi sistemlərini dəyişən ölkələr üçün
- kapitalist ölkələri üçün

5 Hansı amerikan alimi biznes etikasının öyrənilməsinin 2 şəraitini fərqləndirir?

- Düzgün cavab yoxdur
- H.Yoker
- R.Xizriç
- V.Veqli
- Y.Şumpeter

6 Amerikanın işgüzar dünyasının rəhbərlərinin rast gəldikləri əsas etik problemləri hansı tədqiqatçı tərəfindən fərqləndirilmişdir?

- R.Dekart
- A.Smit
- R.Xizriç

- Lora Nes
 E.Henkel

7 Hammurapi Məcəlləsində hansı prinsip rəhbər tutulmuşdur?

- Düzgün cavab yoxdur
 etikalı ol
 mərd ol
 alıcı sayıq ol
 düzgün ol

8 Nə üçün BiPi şirkəti İngiltərə ictimaiyyətinin təzyiqinə məruz qalmışdır?

- Düzgün cavab yoxdur
 xəsislik ediblər
 texniki təhlükəsizliyə riayət etməyiblər
 faktiki olaraq diktator rejimini dəstəkləyiblər
 rüşvət alıblar

9 Etika nəyə imkan yaradır?

- Düzgün cavab yoxdur.
 ictimai gərginliyə
 ictimai marağa
 mənfəətin artmasına
 ətraf mühitin korlanmasına

10 Etik normaların olmaması gec və ya tez nə ilə nəticələnir?

- Düzgün cavab yoxdur
 düşmənçiliklə
 zəlzələ
 faciə ilə
 döyüş ilə

11 Bunlardan hansı Amerika tədqiqatçısı Lora Nesə görə Amerikanın işgüzar dünyasının rəhbərlərinin rast gəldikləri problemlərdən deyil?

- xəsislik
 favoritlərin mövcud olması
 sərt rəqabət
 Düzgün cavab yoxdur
 keyfiyyətsiz məhsulların buraxılışı

12 Lora Nesə görə bu Amerika işgüzar dünyasının rəhbərlərinin etik problemlərindəndir?

- Düzgün cavab yoxdur
 ədalətli olmaq
 düzgün həyat tərzi
 sərt rəqabət
 düzgün mərkəzləşmə

13 Alimlərin fikrincə işgüzar dünyada bu müddəaya əsasən problemlərin həllində prioritet verilməlidir:

- şəxslərarası maraqlara
- korporasiyanın maraqlarına
- əmtəələrin keyfiyyətinə
- məhsul istehsalına
- Düzgün cavab yoxdur

14 Biznesdə etik davranış səbəb olmur?

- səmərəli idarəetmə sistemini yaradır
- mənfəətin artmasına imkan yaradır
- ictimai gərginliyi yatırır
- Düzgün cavab yoxdur
- yüksək ixtisaslı mütəxəssisləri cəlb edir

15 Amerikan alimi V. Veqli biznesin etikasının öyrənilməsində bu şəraiti fərqləndirmişdir?

- Düzgün cavab yoxdur
- etik şüurun keyfiyyətinin artırılması
- dəyərlər sisteminin zəruriliyi
- mərkəzləşdirilmiş strukturlarda etik münasibətlərin zəruriliyi
- etikanın əsasları ilə tanışlıq

16 Bunlardan hansı işgüzar etikanın 3 müddəasından biridir?

- Düzgün cavab yoxdur
- əxlaqi münasibətlər nəzərdən keçirilir
- əxlaqi motivasiyanın ilk mərhələsi nəzərdən keçirilir
- maddi dəyərlərin yaradılması mühüm bir proses kimi nəzərdən keçirilir
- ənənəvi davranış forması nəzərdən keçirilir

17 İnsanın mənəvi normalarının və işgüzar təşkilatın məqsədlərinin öyrənilməsini özündə hansı etika əks etdirir?

- Düzgün cavab yoxdur
- peşəkar etika
- işgüzar etika
- biznes etika
- elmi etika

18 Bunlardan hansı etik şüurun keyfiyyətinin artırılmasını zəruri edir?

- Düzgün cavab yoxdur
- ictimai əlaqələr
- informasiya mübadiləsi
- informasiya inqilabı
- keyfiyyətsiz məhsulların buraxılışı

19 Biznes etikasına nə aiddir:

- dini və mədəni dəyərlərin iqtisadi davranışa təsiri

- biznesin sosial məsuliyyət məsələləri
- korporativ və universal etika arasında əlaqələr
- bütün variantlar düzgündür
- ümumi etik prinsiplərin tətbiqi suallarını xüsusi hallarda qərarların qəbul edilməsində istifadə edilməsi

20 Biznes nə vaxt anladı ki, pulu istənilən “cəngəllik qanunu” ilə qazanmaq mümkün deyil?

- düzgün cavab yoxdur
- insanların cəmiyyətdə davranışına görə
- insanların düşüncəsinin artması ilə
- sərt bazar rəqabətinin yaranması ilə
- münafiqələrin artmasına görə

21 Qeyri-etik davranışın mənfi nəticəsi hansıdır?

- Düzgün cavab yoxdur
- subyektlər arasında fəaliyyəti dəyişə bilər
- müəssisənin strukturunu dəyişə bilər
- şirkətin nüfuzuna islah olunmaz zərbə vura bilər
- şəxsi təşəbbüsçülüyə əsaslıdır

22 Biznes etikasında ən çox işlənmiş məsələlərə aiddir?

- Düzgün cavab yoxdur
- maddəli işçilərin maraqlarının qorunması
- potensial resurslara nəzarət problemi
- biznesin sosial məsuliyyətliyi problemi
- şirkətin imicinin formalaşdırılması

23 “Dini və mədəni dəyərlərin iqtisadi davranışa təsiri” aşağıdakılardan hansına aiddir?

- ictimai cəmiyyətdə mövqeyə
- əlaqələr və hərəkətə
- biznes etikasında ən çox işlənmiş məsələlərə
- Düzgün cavab yoxdur
- biznesdə səmərəli idarəetmə sistemində

24 Müasir dövrdə korporativ səviyyəsinin artması nəyi zəruri edir?

- Düzgün cavab yoxdur
- sosioloji tədqiqatı
- müzakirə olunan problemin həllini
- etik şüurun keyfiyyətinin artmasını
- etik normaların qiymətləndirilməsini

25 Bunlardan hansı biznes etikasında ən çox işlənmiş məsələlərə aid deyil?

- korporativ və universal etika arasında qarşılıqlı münasibətlər
- dini dəyərlərin iqtisadi davranışa təsiri
- təşkilatın etik səviyyəsinin artırılması üsulları
- Düzgün cavab yoxdur

- biznesin sosial məsuliyyəti problemi

26 Biznesin mənəviyyətsizliyi haqqında əfsanə hansı təsəvvürə əsaslanır?

- şirkətin nüfuzu potensial investorlar üçün vacibdir
 qeyri-etik davranış şirkətin nüfuzuna islah olunmaz zərbə vura bilər
 biznesdə səmərəli idarəetmə vacibdir
 biznesdə rentabellik və gəlir vacibdir
 biznesin əsas məqsədi pul qazanmaqdır

27 Aşağıdakılardan hansı işgüzar etikanın əsaslandığı müddələrdən biridir?

- düzgün cavab yoxdur
 şəxsi maraqlarla korporasiya maraqları arasında ziddiyyətlər nəzərdən keçirilir
 iş və əmtəələrin keyfiyyətinə xüsusi fikir verilir
 əvvəlcə maddi dəyərlərin yaradılması mühüm bir proses kimi nəzərdən keçirilir
 təhlükəsizlik əsas şərt kimi nəzərdən keçirilir

28 Qərbdə sərt bazar rəqabətinin yaranması, vətəndaş cəmiyyətinin inkişafı ilə biznes anladı ki,

- düzgün cavab yoxdur
 səmərəli idarəetmə sistemi lazımdır
 müəssisənin imicini qorumaq lazımdır
 pulu istənilən cəngəllik qanunu ilə qazanmaq olmaz
 sağlam kollektiv yaratmaq lazımdır

29 Bir elm kimi etika aiddir:

- Düzgün cavab yoxdur
 tətbiqi fəlsəfəyə
 təsviri etikaya
 normativ etikaya
 peşəkar etikaya

30 Normativ etikanın tədqiqat mövzusu nədir?

- Düzgün cavab yoxdur
 fəlsəfə
 peşəkar etika
 mənəviyyət
 təsviri etika

31 Mənəvi normalar və dəyərlər neçə kateqoriyaya bölünür?

- Düzgün cavab yoxdur
 4.0
 3.0
 2.0
 5.0

32 Aşağıdakılardan hansı mənəvi normalar və dəyərlər kateqoriyasına aiddir?

- Düzgün cavab yoxdur
- mənəvi prinsiplər
- ümumi müddəalar
- universal kateqoriya
- ümumi kateqoriya

33 Qərb sivilizasiyasının xristian etikasının əsasında duran Musanın on vəsiyyəti nə adlanır?

- Düzgün cavab yoxdur
- əxlaq fəlsəfəsi
- ümumi müddəalar
- əxlaq məcəlləsi
- deontik etika

34 Bunlardan hansı ən qədim "Əxlaq Məcəlləsi"dir?

- mənəvi prinsiplər
- əxlaq fəlsəfəsi
- Hammurapi Məcəlləsi
- Musanın on vəsiyyəti
- mənəvi dəyərlər

35 Təsviri etika kimin tədqiqat mövzusudur?

- Düzgün cavab yoxdur
- politoloqların
- iqtisadçıların
- sosioloqların
- hüquqşünasların

36 Aşağıdakılardan hansı əxlaqın funksiyasına aiddir?

- nisbi
- normativ
- təsviri
- idrakı
- fəlsəfi

37 Bunlardan hansı Musanın on vəsiyyətindən biridir?

- Düzgün cavab yoxdur.
- rüşvətxor olma
- xəsis olma
- yalan şahidlik etmə
- sərt olma

38 Etik nəzəriyyəyə neçə əsas yanaşma var?

- Düzgün cavab yoxdur
- 4.0
- 3.0

- 2.0
 5.0

39 Etika və ondan yaranan fənlər hansı qrupa daxil edilir?

- əxlaq fəlsəfəsi
 praktiki fəlsəfə
 sosial etika
 təsviri etika
 nəzəri fəlsəfə

40 Etik mədəniyyət nədən asılıdır?

- düzgün cavab yoxdur
 etik infrastruktur
 etik normalardan
 insanların irsi keyfiyyət və tərbiyələrindən
 sosial-mədəni inkişaf

41 Etik normalar nəyi əks etdirir?

- düzgün cavab yoxdur
 sosial-mədəni inkişafı
 insanların irsi keyfiyyət və tərbiyələrindən
 nəsillərin dini və dünyəvi təcrübəsini
 ilahi iradənin təzahürü

42 Əxlaq bir elm kimi cəmiyyətdə nəyə əsaslanır?

- dünyagörüşünə
 insanların cəmiyyətdə davranışı
 idraka
 mənəvi prinsiplər
 əxlaq hüququnun formalaşdırılması

43 Nisbi etika üçün nə yoxdur?

- Düzgün cavab yoxdur
 dəqiq qaydalar
 ümumi müddəalar
 mütləq standartlar
 süni normalar

44 Əxlaq (etika) – nədir?

- Düzgün cavab yoxdur
 əxlaq haqqında nəzəriyyədir
 norma və prinsiplərin dərk olunmuş məcmusu
 cəmiyyətdə əxlaq normaları və davranış qaydaları sistemidir
 insanın düşüncə və hissləridir

45 Bunlardan hansı Musanın vəsiyyətlərinə aid deyil?

- özünə ideal seçmə
- yalan şahidlik etmə
- oğurluq etmə
- rüşvətxor olma
- öldürmə

46 Tabelik nə vaxt daha aydın aşkara çıxır?

- Düzgün cavab yoxdur
- rüşvət alanda
- yalan danışanda
- konfliktli situasiyalarda
- normalar nəzərə alınmayanda

47 Sosial etika nəyi öyrənir?

- Düzgün cavab yoxdur
- mənəvi prinsiplərin formalaşdırılmasını
- əxlaq hüquqlarının formalaşdırılmasını
- İnsanların cəmiyyətdə davranışını
- İnsanların biznesdə davranışını

48 Aşağıdakılardan hansı əxlaqın funksiyalarına aid deyil?

- tənzimləyici
- dünya görüşü
- qiymətləndirici
- Düzgün cavab yoxdur
- idraki

49 Bunlardan hansı etika nəzəriyyəsində istifadə olunan 3 metoddan biridir?

- Düzgün cavab yoxdur.
- idraki
- nisbi
- deskriptiv
- tənzimləyici

50 Bunlardan hansı "General Elektrik" kompaniyasının davranış qaydalarından deyil?

- öz səhvinizi etiraf edin
- sonsuz səbrə malik olun
- müxtəsər olun
- fərdi olun
- mülayim olun

51 Əxlaqi şüurun strukturuna aiddir?

- Düzgün cavab yoxdur

- mənəvi komponent
- fəlsəfi komponent
- fərdi komponent
- mədəni komponent

52 Yazılmamış əxlaq qaydaları nə vaxt dərk olunur?

- sakit bir yerdə
- sadə əməliyyat zamanı
- adi tədris zamanı
- Düzgün cavab yoxdur
- mürəkkəb şəraitdə

53 Bunlardan hansı təşkilatın mənəvi davranış prinsiplərinə aid deyil?

- kollektivçilik
- humanizm prinsipi
- mənəviyyat prinsipi
- düzgün cavab yoxdur
- ədalət prinsipi

54 Etik biznesin iş prinsiplərini qeyd edin:

- idarə edənlərin və idarə olunanların etik davranışı
- bütün variantlar doğrudur
- azad sahibkarlıq fəaliyyəti və müqavilələrin azad şəkildə bağlanması
- ədalət prinsipi
- qanunayüğunluq prinsipi

55 Etika:

- insanlar arasında əlaqələrin, davranışın "sosial nəzarət"idir
- bütün variantlar doğrudur
- mənəviyyat haqqında elmdir
- insanların davranışına nəzarət edən qaydalar sistemidir
- insan hərəkətlərinin qiymətləndirilməsi, onların təsdiq və ya məhkum edilməsi üsullarıdır

56 Hansı etika yüksək mənəvi dəyərlərə əsaslanan mənəvi prinsip və normalar əsasında təmin edilir və insanlar arasında davranışın müəyyən qaydalarını nəzərdə tutur:

- tətbiqi etika
- ekoetika
- normativ etika
- bioetika
- doğru cavab yoxdur

57 Mənəvi prinsipləri qeyd edin:

- hümanizm
- bütün variantlar doğrudur
- kollektivizm

- e qoistlik
- dözümlülük

58 Hansı sosial sistemə kollektivizm mənəvi prinsiplər kimi xarakterikdir?

- burjua quruluş
- qul quruluş
- ibtidai quruluş
- feodal quruluş
- sosialist quruluş

59 Aşağıdakılardan hansı nəzəri etikaya aiddir?

- insan və onun həyatının mənası haqqında aksioloji ideyalar formalaşdırır
- ümumi sosial proseslər və cəmiyyətdə əxlaqın rolunun araşdırılması
- mənəviyyatın qorunması üçün allahın mövcudluğunu zəruri hesab edir
- etikanı fərdlərin tələbatları ilə xeyirxahlığı arasındakı harmoniya vasitələri kimi nəzərdən keçirir
- düzgün cavab yoxdur

60 Etik mədəniyyət nədir?

- əxlaq, onun mənşəyi və inkişafıdır
- tətbiqi xarakterli etik normalardır
- şəur və bilik, mövcud olanlar haqqında təsəvvürlərdir
- insanların adət, xasiyyət və meylidir
- düzgün cavab yoxdur

61 Cəmiyyətin etik mədəniyyəti nə üçün mühüm şərtidir?

- düzgün cavab yoxdur
- dövlət təhlükəsizliyi üçün
- cəmiyyətin maddi rifahı üçün
- etik təlimlər üçün
- dini və dünyəvi təcrübə üçün

62 Etika elminin əsas vəzifəsi nədir?

- düzgün cavab yoxdur
- insan və cəmiyyətin mənəvi problemlərini öyrənmək
- nəsillərin dini və dünyəvi təcrübəsini
- insanların irsi keyfiyyət və tərbiyələrindən
- əxlaq, onun mənşəyi və inkişafıdır

63 Qərb biznesində ötən əsrin 1980-cı illərində bir çox peşələrdə nə qeyri-etik sayılırdı?

- qarşılıqlı məsuliyyətsizlik
- xırda işlərə görə mübahisə etmək
- həkimin düşməyə yardım etməsi
- xidmətləri reklam etmək
- yalandan şahidlik etmək

64 İşgüzar əxlaqda əsas prinsip nədir?

- ədalət
- bərabərlik
- qrup zəmanəti
- öz söz və davranışına görə şəxsi məsuliyyət
- azadlıq

65 Mənəvi stimullar harda xüsusi yer tutur?

- siyasətdə
- bazarda
- iqtisadi metodlar arasında
- sosial metodlar arasında
- inzibati metodlar arasında

66 Bunlardan hansı əxlaq kodeksi kimi müəyyən olunur?

- Düzgün cavab yoxdur
- Etika ən yüksək və ən mükəmməl elmdir
- düzgün həyat təzi
- norma və prinsiplərin dərk olunmuş məcmusu
- əxlaq hüquqlarının icra edilməməsi

67 Əxlaqi şüur özündə nəyi əks etdirir?

- Düzgün cavab yoxdur
- etikanın tədqiqat mövzusu
- əxlaq haqqında etik nəzəriyyələri
- insanın spesifik düşüncə və hisslərinin sintezini
- norma və prinsiplərin dərk olunmuş məcmusunu

68 Aşağıdakılardan hansı etika nəzəriyyəsinin inkişafında istifadə edilən 3 metoddan biri deyil?

- Düzgün cavab yoxdur
- deskriptiv
- perspektiv
- induktiv
- konseptual

69 Bunlardan hansı "General Elektrik" kompaniyasının davranış qaydasına aiddir?

- Düzgün cavab yoxdur
- keyfiyyətsiz məhsul buraxmayın
- xəsislik etməyin
- xırda işlərə görə mübahisə etməyin
- faktları gizlətməyin

70 Mütləq etika nəyi tədqiq edir?

- Düzgün cavab yoxdur

- ümumi müddəaları
- düzgün həyat tərzini
- hər hansı bir hərəkətin mənəvilik dərəcəsini
- mənəvi prinsipləri

71 Bunlardan hansı təşkilati mədəniyyətin fikr verməli olduğu dörd vəçib məsələlərdən biri deyil?

- daxili vərdişlərin əldə edilməsi
- əxlaqi hisslər üstünlük təşkil etməlidir
- səhhətin sağlam olması vacibdir
- bütün cavablar doğrudur
- mənəvi mövqe tutmaq bacarıqın aşılması

72 Etik dünya görüşünün dəyəri nədədir?

- düzgün cavab yoxdur
- şüur və bilik, mövcud olanlar haqqında təsəvvürlərdir
- ümumi sosial proseslər və cəmiyyətdə əxlaqın rolunun araşdırılması
- kollektiv və cəmiyyətdəki əxlaq prinsipləri və davranış normaları haqqında aksioloji ideyalar formalaşdırır
- əxlaq, onun mənşəyi və inkişafıdır

73 Dünya mədəniyyətləri etikanın inkişafını müəyyən edən nəyə imkan verir?

- düzgün cavab yoxdur
- davranış normaları haqqında aksioloji ideya kimi
- mənəvi dəyərlərin elmi əsaslandırılması kimi
- obyektiv qanunauyğunluqların aşkar edilməsinə
- əxlaq, onun mənşəyi və inkişafıdır

74 Normativ etikanın tətbiqi cəhəti nədir?

- xidmətləri reklam edir
- insanların cəmiyyətdə davranışını tənzimləyir
- o nəyin edildiyi ilə maraqlanır
- o nəinki əxlaqı öyrənir, onun təcrübədə işlənməsi üçün tövsiyələr verir
- davranış standartlarını təyin edir

75 Aşağıdakılardan hansı ictimai şüur formalarından biridir?

- əxlaq və mentalitet
- etik prinsiplər
- mənəvi davranış və sosial hərəkət
- yazılmamış əxlaq qaydaları
- düzgün cavab yoxdur

76 Etik biliklərin ilk rüşeymləri harada meydana çıxıb?

- Düzgün cavab yoxdur.
- Orta Asiyada
- Mayya dövlətində
- Qədim Şərqi dövlətlərində

- Qər b dövlətlərində

77 Şər qdə müdr iklik hardan gəlir?

- Düzgün cavab yoxdur.
 təlimdəm
 3. Şər qdə müdr iklik hardan gəlir?
 elmdən
 həyatdan
 etik düşüncədən

78 Nirvana nədir?

- Düzgün cavab yoxdur.
 hörmət və ehtiram
 gözəl əxlaq sahibi
 ən yüksək xoşbəxtliyə can atmaq
 mərhəmətli insan

79 Orta əsrlərdə Azərbaycanda, Yaxın və Orta Şər qdə tanınmış, dünya şöhrətli filosof mütəfəkkir kimdir?

- Düzgün cavab yoxdur.
 B.Spinoza
 Aristotel
 Əbülhəsən Bəhmənyar
 Sokrat

80 Aşağıdakılardan biri səkkizqatlı yola daxil deyil?

- düzgün danışmaq
 Düzgün cavab yoxdur.
 düzgün səy
 düzgün fəaliyyət
 düzgün mərkəzləşmə

81 “Güclü dövlət” ideyaları kimə məxsusdur?

- Düzgün cavab yoxdur.
 T.Mor
 T.Kompanel
 Makiavelli
 B.Spinoza

82 Brahmanizm özündə nəyi əks etdirir?

- Düzgün cavab yoxdur.
 etik düşüncələri
 Şər q etik təlimlərini
 maddi və mənəvi başlanğıcın birliyi kimi çıxış edən dünyanı
 etik təlimləri

83 Etosun mənası nədir?

- Düzgün cavab yoxdur.
- fəzilət
- şüur
- xarakter
- təlim

84 Antik etika başlıca olaraq nəyi təhlil edir?

- Düzgün cavab yoxdur.
- etik davranışı
- adətləri
- kamil şəxsiyyət anlayışını
- xarakteri

85 Özündə maddi, mənəvi ruhani ideoloji sərvətləri əks etdirən anlayış hansıdır?

- düzgün cavab yoxdur
- maliyyə
- istehsal
- mədəniyyət
- ticarət

86 Bunlardan hansı səkkizqatlı yola aiddir?

- Düzgün cavab yoxdur.
- quzqun insan
- düzgün istiqamət
- düzgün mərkəzləşmə
- düzgün ifadə

87 Aristotelə görə şəxsiyyətin əxlaqi dərəcəsi nə ilə müəyyən olunur?

- Düzgün cavab yoxdur.
- şan-şöhrət ilə
- var-dövlət ilə
- mənəvi keyfiyyətin gözəlliyi ilə
- əxlaqın kəmiyyət və keyfiyyəti ilə

88 Konfisiçilik etikasının əsas mənbəyi hansı kitabdır?

- İşarələr və qeydlər əsəri
- söhbətlər və mühakimələr kitabı
- Düzgün cavab yoxdur.
- "Daonun xəzinəsi" toplusu
- "Əxlaq Nasiri" kitabı

89 N.Tusi mənəvi keyfiyyətlərə necə baxırdı?

- Düzgün cavab yoxdur.

- səhv istiqamət kimi
- əxlaqın dini əsaslandırılması kimi
- sosial mühit və tərbiyənin məhsulu kimi
- anadangəlmə

90 Brahmayə görə bunlardan hansı insan cəmiyyətinin dörd kastasından biri deyil?

- qullar
- döyüşçü
- kahinlər
- möminlər
- əkinçilər

91 Bunlardan hansı Şərqi etik düşüncəsinə aiddir?

- Düzgün cavab yoxdur.
- insan azadlığı
- norma və qaydaların yoxluğu
- keçmişin adətlərinə riayət edilməsi üzərində sərt nəzarət
- insan fəallığı

92 R.Dekart etikası nə hesab edir?

- Düzgün cavab yoxdur.
- sosial əxlaqi elm
- yüksək əxlaqi dəyər
- ən yüksək və ən mükəmməl elm
- şəxsiyyətin etikası

93 B.Spinoza öz gücünə görə dünyanın özü ilə oxşar olan nəyi yaradıb?

- Düzgün cavab yoxdur.
- mənəvi dəyəri
- maddi marağı
- şəxsiyyətin etikasını
- sosial əxlaqi

94 Etikanın predmeti və vəzifələri nədir?

- Düzgün cavab yoxdur.
- insan mənəviyyəti
- insan fəallığı
- insan azadlığı
- insan etikası

95 Kimin əxlaqi təlimində öyüd-nəsihət yoxdur, yalnız tərif və teoremlər var?

- Düzgün cavab yoxdur.
- R.Dekart
- F.Bekon
- B.Spinoza

Kolxberq

96 İslam biznesinin əsasında nə durur:

- düzgün cavab yoxdur
- maddi nemətlər qazanmaq
- yüksək mənfəət əldə etmək
- mənəviyyət
- iqtisadi nemətlər əldə etmək

97 Burjua mənəviyyatında uğur mənbəyi olan prioritet nədir?

- düzgün cavab yoxdur
- əməyə sevgi
- uğurlu nigah (kəbin)
- sahibkarlıq
- zəngin valideynlərin varlığı

98 Mədəniyyətin obyektləridir: 1. təbiət 2. fərd 3. tarix 4. cəmiyyət 5. milli resurslar

- 1,5
- 2, 4
- 1, 2
- 1, 4
- 4,5

99 Şərqi etik təlimləri Qərbi təlimlərindən nə ilə fərqlənir?

- Düzgün cavab yoxdur.
- qayda-qanuna oriyentasiya
- sözbəxmə və cəzalandırmaya oriyentasiya
- insanların gündəlik fəaliyyətinə oriyentasiya ilə
- ictimai-hüquqi oriyentasiya

100 Nirvanaya nail olmaq necə mümkündür?

- Düzgün cavab yoxdur.
- əziyyət çəkməklə
- düzgün fəaliyyətlə
- dörd xeyirxah həqiqəti mənimsəməklə
- səkkizqatlı yolu keçməklə

101 İntibah dövrü nə ilə fərqlənir?

- keyfiyyətin gözəlliyi ilə
- iqtisadi azadlıqla
- sosial və vətəndaş mövzusunda müraciətlə
- Düzgün cavab yoxdur.
- ən mükəmməl elm ilə

102 Əxlaqi münasibətlər hansı əlaqələrdir?

- Düzgün cavab yoxdur.
- sosial əlaqələrdir
- insan-qrup əlaqələridir
- subyekt-obyekt əlaqələridir
- iqtisadi əlaqələrdir

103 Xərclərin və gəlirin təhlili metodunun əsasını hansı etika təşkil edir:

- bütün cavablar doğrudur
- ədalət etikas1
- deontik etika
- utilitarizm
- dini əxlaq

104 Utilitarizmin banisi kimdir?

- V.Ouken
- İ.Bentam
- M.Fridsan
- Dj.M. Keyns
- L.Mizes

105 Mükəmməl hərəkətin nəticələrinə əsaslanaraq hərəkətin əxlaqlılığını müəyyən edən əxlaqın İstiqaməti:

- doğru cavab yoxdur
- utilitar etika
- deontik etika
- ədalətin əxlaqı
- humanizm

106 Aşağıdakılardan hansı mədəni dəyərlərə təsir etmir?

- motiv
- düzgün cavab yoxdur
- sosiologiya
- psixologiya
- zəka

107 Etikada rasionalist yanaşmanın banisi kimdir:

- D.Rolz
- İ. Kant
- İ.Bentam
- L.Nesh
- M.Weber

108 Əxlaqın bəzi normalarıyla utilitarizmin qanunlarının hərəkət sferasını məhdudlaşdıran utilitarizmin növü necə adlanır?

- düzgün cavab yoxdur
- norma-utilitarizm

- əxlaq utilitarizm
- mənəvi utilitarizm
- əxlaqlı utilitarizm

109 Etikanın hansı nəzəriyyəsinə əsasən bərabər olmayan münasibətin (əlaqənin) imkanına bəraət qazandıra bilən insanlar arasında hec bir fərq yoxdur?

- doğru cavab yoxdur
- eqalitarizm
- "kapitalist" ədaləti
- D.Rolz konsepsiyası
- "kommunist" ədaləti

110 Ədalət etikasına aid olan yanaşmaları göstərin?

- D.Rolza konsepsiyası
- bütün variantlar doğrudur
- eqalitarizm
- "kapitalist" ədaləti
- "kommunist" ədaləti

111 Mənəvi standartlara ciddi riayət - bu

- zahidlikdi
- rigorizmdı
- eudemonizmdı
- utilitarizmdı
- stoicizmdı

112 Biznes etikasının istiqamətlərini qeyd edin:

- ədalət etikası
- bütün variantlar düzgündür
- utularizm
- deontik etika
- məsuliyyət etikası

113 Etikanın hansı istiqamətinə görə xeyir mənəviyyatın əsası hesab edilir:

- zahidlik
- utilitarizm
- nihilizm
- stoicism
- rigorizm

114 Bütün ümumi mənəvi normaları, prinsipləri və ideallarını inkar etmək - bu

- zahidlikdi
- nihilizmdı
- utilitarzmdı
- stoicizmdı

rigorizmdı

115 Şəxsin öz özünü təzyiq edən mənəvi prinsip necə adlanır?

- rigorizm
 altruizm
 nihilizm
 utilitarianism
 stoicism

116 Müxtəliflikdən asılı olmayaraq dəyərlər nəyi təşkil edir?

- Düzgün cavab yoxdur.
 mənəvi həyatın daxili məzmununu
 obyektivliyi
 müstəqilliyi
 normalara əməl etmə səviyyəsini

117 Tələbatla mənəvi normalar arasında hansı əlaqə vardır?

- Düzgün cavab yoxdur
 üzvü
 müstəqil
 mütləq
 nisbi

118 Sosioloqların fikrincə, hansı insanları azad hesab etmək olmaz?

- Düzgün cavab yoxdur.
 öz tələbatlarının qulu olan
 etikasız olmayan
 mənəviyyatı olmayan
 peşəsinin qulu olan

119 Aşağıdakılardan hansı davranışın üç formasından biri deyil?

- Düzgün cavab yoxdur.
 akkreditiv – məqsədli forma
 affektiv forma
 ənənəvi forma
 rasiona-məqsədli forma

120 Davranışın formaları arasında fərq nəyə görə meydana çıxır?

- Düzgün cavab yoxdur
 dəyər və normalara əməl olunma səviyyəsinə görə
 müstəqil olduğuna görə
 çəxəhətli olduğuna görə
 fəaliyyətin müəyyən edilməsinə görə

121 Hansı amerikan aliminin əsərinə əsasən insanlar əxlaqi inkişafın 6 mərhələsindən keçirlər?

- Düzgün cavab yoxdur.
- L.Koxlberq
- R.Denart
- E.Henkel
- Lora Nes

122 L.Koxlberqə görə insanlar əxlaqi inkişafın neçə mərhələsindən keçir?

- Düzgün cavab yoxdur.
- 6.0
- 2.0
- 5.0
- 3.0

123 Əxlaqi sərvət nədir?

- Düzgün cavab yoxdur.
- hər şeydən əvvəl münasibətdir
- hər şeydən əvvəl sərvətdir
- dünyagörüşüdür
- davranışdır

124 Sokrata görə insanlar əxlaqsız hərəkətləri ona görə edirlər ki:

- Düzgün cavab yoxdur.
- onları necə düzgün etməyi bilmirlər
- etikalari çatmır
- bilirlər, amma etmək istəmirlər
- əxlaqları zəifdir

125 Tələbat və mənafeələr vasitəsi ilə ictimai reallığı əks etdirən nədir?

- ictimai orientasiya
- ictimai şüur
- əxlaqi ünsiyyət
- əxlaqi təcrübə
- davranış qaydaları

126 İnsanın əxlaqi dəyərləri və davranışları arasında hansı amillər mövcuddur?

- təlim-tərbiyəverici
- qiymətləndirici
- təhrifedici və ya vasitələndirici
- tənzimləyici
- həvəsləndirici və ya şimikləndirici

127 Dəyərlər dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur
- sosial təbəqələrin maddi şəraitə, mühitə münasibəti
- mənafe və dəyərlərin qiymətləndirilməsi

- obyektivləşmiş münasibət
- əxlaqi təcrübə

128 Əxlaq nədir?

- düzgün cavab yoxdur
- insanın davranış qaydalarına əməl etməsidir
- insanın iradəsidir
- insan həyatının mənasıdır
- nəzəri anlayışdır

129 Aşağıdakılardan hansı dünya görüşünə aiddir?

- Düzgün cavab yoxdur.
- rəsmi ideologiya
- idraki əxlaqi inkişaf
- səs-lərəarası münasibət
- davranış

130 Nə üçün insan hər anda müəyyən mənafe-lərlə ziddiyyət təşkil edə bilər?

- Düzgün cavab yoxdur.
- mənəvi həyatı çoxcəhətli olduğuna görə
- müstəqil olduğuna görə
- öz tələbatlarının qulu olduğuna görə
- peşəsinə vurğun olduğuna görə

131 Əxlaqi motivasiyanın I mərhələsi hansıdır?

- Düzgün cavab yoxdur.
- cəzalandırma və sözbəxmağa oriyentasiya
- ümumi etik prinsiplərə oriyentasiya
- qarşılıqlı asılılığa oriyentasiya
- qanun və qaydaya oriyentasiya

132 Koxlberqə görə oriyentasiyanın ən yüksək mərhələsi hansıdır?

- Düzgün cavab yoxdur.
- ümumi etik prinsiplərə oriyentasiya
- cəzalandırma və sözbəxmağa oriyentasiya
- qanun və qaydalara oriyentasiya
- qarşılıqlı asılılığa oriyentasiya

133 Aşağıdakılardan hansı Koxlberq tipologiyasının mərhələlərindən biridir?

- Düzgün cavab yoxdur.
- qanun və qaydaya oriyentasiya
- əxlaqi zəiflik anlayışı
- insan davranışının determinasiyası
- dəyər və davranışın qarşılıqlı təsiri

134 Bunlardan hansı insan davranışının determinasiyasına aid deyil?

- Düzgün cavab yoxdur.
- əxlaqi zəiflik anlayışı
- dünyagörüşü
- əxlaqi dəyərlər
- davranış

135 Əxlaqi münasibət nədir?

- Düzgün cavab yoxdur.
- subyektin başqa subyektlə əlaqəsidir
- əxlaqi zəiflik anlayışdır
- dəyər və davranışın qarşılıqlı təsiridir
- dünyagörüşüdür

136 Davranışın əxlaq səviyyəsini nədəyişə bilər?

- Düzgün cavab yoxdur.
- şəxslərarası münasibətlərin xarakteri
- qanun və qaydaya oriyentasiya
- qərarların əxlaqla qəbul edilməsi
- ictimai-hüquqi oriyentasiya

137 Bu islam əxlaq nəzəriyyəsinin aşkarladığı prinsiplərdən biridir:

- insan təhsilli olmalıdır
- insan öz davranışında azad varlıqdır
- insan ədalətli olmalıdır
- insan nüfuz sahibi olmalıdır
- insan əql sahibi olmalıdır

138 İctimai şüur nəyi əks etdirir?

- düzgün cavab yoxdur
- tələbat və mənafeələr vasitəsi ilə ictimai reallığı
- şəxslərarası münasibətlərin xarakterini
- qanun-qaydaya uyğunlaşmağı
- ictimai-hüquqi orientasiyanı

139 İnsanları hər cür neqativ psixoloji gərginliyə nə düşür edir?

- davranış motivləri
- bazar münasibətləri, rəqabət mühiti
- qanunlar
- münaqişələr
- mənəvi norma və prinsiplər

140 Sosioloqlar hesab edirlər ki, bu insanı azad insan hesab etmək olmaz?

- psixoloji gərginliyi olan

- tələbatlarının qulu olan
- mənəviyyatı aşağı olan
- sənəti olmayan
- hərəkətinə məsuliyyət daşımayan

141 Əxlaqi fəaliyyət obyektiv və subyektiv olanın ... nümunəsidir

- insanların tələbatının
- dialektiv vəhdətinin
- ictimai şüurun
- qarşılıqlı asılılığın
- mənəvi normanın

142 İnsan davranışı nə ilə müəyyən olunur?

- mentalitet ilə
- insanın dəyər və tərcihləri ilə
- ictimai şüur ilə
- insanların tələbatları ilə
- dealektik vəhdət ilə

143 Davranışın etiklik dərəcəsinə nə əhəmiyyətli dərəcədə təsir göstərə bilər?

- peşəkar münasibətlər
- şəxslərarası münasibətlər
- sinfi münasibətlər
- düzgün qərar və nəticələr
- firmalararası münasibətlər

144 Əxlaqi münasibətlər nə üçün subyektivdir?

- Düzgün cavab yoxdur
- borc və vicdanın tələbindən irəli gəldiyinə görə
- qərarların qəbul edilməsi baxımından
- sosial-təbəqələrin mənafeyi baxımından
- mənəvi həyatın daxili məzmunu baxımından

145 Aşağıdakılardan hansı əxlaqi münasibətlər kanallarına aid deyil?

- Düzgün cavab yoxdur.
- əxlaqi zəiflik
- əxlaqi ünsiyyət
- davranışın tənzim olunması
- əxlaqi təcrübə

146 İnsan həyatı dəyərlərinin aşağı enməsi nəyə səbəb olmuşdur?

- Düzgün cavab yoxdur.
- sosial patalogiyaya
- ictimai-hüquqi oriyentasiya
- cəzalandırma və sözbaxmağa

- qarşılıqlı asılılığa

147 İnsan fəaliyyətinin stimullaşdırılmasının məzmun və mexanizmi müxtəlif olur. Onlarda hansı cəhətlər var?

- Düzgün cavab yoxdur.
 neqativ və pozitiv
 neqativ cəhətlər
 pozitiv cəhətlər
 səhv cəhətlər

148 İnsan baxışları, onun əxlaqi dəyərləri və davranışları arasında hansı amillər mövcuddur?

- təsirləndirici
 vasitələndirici
 təşkilati
 tərbiyyəvi
 stimullaşdırıcı

149 Davranış tipləri bu və ya digər qaydada da bir-biri ilə bağlıdır. Lakin onları fərqləndirən cəhət var. Bu hansıdır?

- əxlaq və mentalitetə görə
 dəyərlər və normalara əməl olunma səviyyəsinə görə
 qanunlara uyğunlaşmasına görə
 dini dünyagörüşünə görə
 davranış motivlərinə görə

150 Əxlaqi münasibətlər nəyi təşkil edir?

- davranışın tənzim olunmasını
 cəmiyyətdə qəbul olunmuş əxlaqi sərəvətlərin müəyyən tabeliyini
 cəmiyyətdə qəbul edilmiş əxlaqi ünsiyyəti
 əxlaqi təcrübəni
 sosial birliyin əxlaqi münasibətlərini

151 İnsanların fəaliyyətinin maddi, sosial-iqtisadi şəraitinin dəyişməsi hansı sistemi dəyişir?

- düzgün cavab yoxdur
 əxlaqi münasibətlərdə möhkəmlənmiş sistemi
 dini dünyagörüşü
 ideologiyasını
 mənafe və dəyərlərin qiymətləndirmə dərəcəsinə görə

152 İdeal və mənafe hər ikisi nəyə xidmət edir?

- düzgün cavab yoxdur
 insan fəaliyyətinin stimullaşdırılmasına
 insan fəaliyyətinin tənzimlənməsinə
 davranışın tənzimlənməsinə
 motiv və dəyərlərə

153 Peşəkar etika nədir?

- Biznesdə etik normaların pozulmasıdır
- müxtəlif peşə nümayəndələrinə xas olan etik normalar sistemidir
- Biznesi aparmaq qabiliyyətidir
- İdarəetmə qabiliyyətidir
- Eyni peşə nümayəndələrinə xas olan etik normalar sistemidir

154 Qanunla etikanın fərqi nədir?

- Bütün cavablar düzdür
- qanun göstərir ki nə edilməlidir, etika isə məsləhət görür ki, nə edilə bilər
- Qanun məsləhət görür nə edilə bilər, etika isə göstərir nə edilməlidir
- Qanun vacib etika, etika vacib deyil
- Heç biri vacib deyil

155 Biznes etikasının makro səviyyəsi nə deməkdir?

- Bu şəxsi etika problemlərinin həlli deməkdir
- Bu heyət ilə inzibatçı arasında münasibətdir
- Bu biznes etikasının sahəvi və ya milli məcəllələrində ümumi normaların tətbiqidir
- Bu dünyavi etik məcəllədə qeyd olunmuş ümumi insani dəyərlərə əsaslanan normalardır
- Bu təchizatçılar və tədarükçülər arasında etibar və diskriminasiya hallarının olmaması prinsipləridir

156 Biznes etikasının mikro səviyyəsi nədir?

- Beynəlxalq biznesin prinsipləri” etik məcəlləsi ilə tənzimlənir
- Bu təchizatçılar və tədarükçülər arasında etibar və diskriminasiya hallarının olmaması prinsipləridir
- Bu biznes etikasının sahəvi və ya milli məcəllələrində ümumi normaların tətbiqidir
- Bu dünyavi etik məcəllədə qeyd olunmuş ümumi insani dəyərlərə əsaslanan normalardır
- Bu heyət ilə inzibatçı arasında münasibətdir

157 Peşəkar etikanın obyektı nədir?

- Cəmiyyət
- mənəviyyat
- Pul
- Konfliktlər
- Barışıqlar

158 Aşağıdakılardan hansı peşəkar etikanın növü sayılır?

- Hüquqi
- sosial
- Pedaqoji etika
- Tibbi etika
- Mühəndis etikas

159 Azad peşə nümayəndəsi nəyi təklif edir?

- qrup tərəfindən ünsiyyət

- öz əqli xidmətlərini
- partnyorluğu
- ticarət məkralarını
- qiymətlərlə sövdələşmə

160 Yaradıcı imkanlarını təklif edən kimdir?

- müxtəlif sahələrin iş adamları
- azad peşə nümayəndəsi
- firmanın rəhbəri
- sahibkar
- menecer

161 Azad peşə nümayəndəsi hansı gəlirə malikdir?

- az miqdarda
- qeyri-sabit
- stabil
- fərqli
- külli miqdarda

162 Xidmətlərin əlçatanlığı öhdəliyi kimə aiddir?

- vergi idarələrinə
- peşə və bütövlükdə cəmiyyətə
- firmaya
- biznes sisteminə
- maliyyə sahələrinə

163 Aşağıdakılardan hansı sosial nəzarət sisteminin elementlərindən biri deyil?

- düzgün cavab yoxdur
- xarakter
- adət
- vərdiş
- sanksiya

164 Bunlardan hansı sanksiyalara aid deyil?

- qeyri-formal
- dəyərlər
- neqativ
- pozitiv
- formal

165 Cəza və mükafatlandırma sistemi hansı sanksiyanı nəzərdə tutur?

- formal
- hüquqi
- etik
- satirik

dini

166 Məsuliyyət nədir?

- konsepsiyadır
 şəxsiyyətin mühüm sosial xassəsidir
 kommunist ədalətidir
 dini əxlaqdır
 mənəviyyətin təzahürüdür

167 İşçinin öz vəzifəsinə bağlılığını təmin edən mühüm vasitə nədir?

- mənəviyyət
 məsuliyyət
 əmək haqqı
 inam
 prinsip

168 Azad peşə nümayəndəsi nədir?

- Heç kim üçün işləməyən peşəkardır
 özü üçün işləyən peşəkardır
 Başqası üçün işləyən peşəkardır
 Hamı üçün işləyən peşəkardır
 İstədiyi adam üçün peşəkardır

169 Biznes etikasının beynəlxalq səviyyəsi nə deməkdir?

- Bu şəxsi etika problemlərinin həlli deməkdir
 Bu dünyavi etik məcəllədə qeyd olunmuş ümumi insani dəyərlərə əsaslanan normalardır
 Bu biznes etikasının sahəvi və ya milli məcəllələrində ümumi normaların tətbiqidir
 Bu təchizatçılar və tədarükçülər arasında etibar və diskriminasiya hallarının olmaması prinsipləridir
 Bu şəxsi mülkiyyətə hörmətdir

170 Mühəndis etikasına olan tələb nədir?

- bütün cavablar düzgündür
 cəmiyyətə xeyir gətirəcək texniki avadanlıqların yaradılmasıdır
 Təhsil üçün təmiz təhsil mühitinin yaradılmasıdır
 Düzgün müalicə edilmək mühitinin yaradılmasıdır
 ədalətlik və qanunilik mühitinin yaradılmasıdır

171 Tibbi etikaya olan tələb hansıdır?

- bütün cavablar düzgündür
 Düzgün müalicə edilmək mühitinin yaradılmasıdır
 cəmiyyətə xeyir gətirəcək texniki avadanlıqların yaradılmasıdır
 Təhsil üçün təmiz təhsil mühitinin yaradılmasıdır
 ədalətlik və qanunilik mühitinin yaradılmasıdır

172 Hüquqi etikanın tələbləri hansıdır?

- bütün cavablar düzgündür
- Düzgün müalicə edilmək mühitinin yaradılmasıdır
- cəmiyyətə xeyir gətirəcək texniki avadanlıqların yaradılmasıdır
- Təhsil üçün təmiz təhsil mühitinin yaradılmasıdır
- ədalətlik və qanunilik mühitinin yaradılmasıdır

173 Kompüter etikasına nə aid deyil?

- istismar edilən zaman onun təhlükəsizliyinə məsuliyyətin olması
- onunla kobud rəftar
- Texnikanın vəziyyətinə münasibət
- əldə dilən informasiyadan istifadə
- "kompüter virus"larının qorunması

174 Aşağıdakılardan hansı bənddə sahibkarın etikasının inkişafına mane olan amil göstərilib?

- ənənələrin mövcudluğu
- qeyri-stabil dövlət
- Siyasi müstəqillik
- İqtisadi müstəqillik
- Qanuni müstəqillik

175 Aşağıdakılardan hans peşəkar etikanın növü sayılır?

- Mühəndis etikas
- uşaq etikas
- Həkim etikas
- Pedaqoji etika
- Alim etikas

176 Mənəvi ideal nə deməkdir?

- Bütün cavablar düzgündür
- mənəvi inkişafın strateji məqsədidir
- Mənəvi həyatı tam şəkildə əhatə edilməsidir
- Anlaşılan formada formalaşmış tələblərdir
- Şəxsiyyətin daxili aləminə olan tələbatdır

177 Fatalizm nədir?

- Bütün cavablar düzgündür
- insanların iradəsindən kənarında olan qüvvələr tərəfindən idarə olunan insani davranışdır
- Mənəvi qərarların həllində sərbəst olan şəxsdir
- Şəxsi dəyərlərlə idarə olunan mənəvi vacibliyyətdir
- Müsbət mənəvi dəyəri ifadə edən anlayışdır

178 Şəxsi etikanın prinsiplərini qeyd edin:

- ədalət
- bütün variantlar doğrudur
- digərlərinin rifahı üçün narahatlıq

- başqalarının müstəqil olmaq hüquqlarına hörmət
- etibarlılıq və bütövlük

179 Peşə etikasının prinsiplərini qeyd edin:

- qərəzsizlik, obyektivlik
- bütün variantlar doğrudur
- məxfilik
- peşə vəzifələrinin dəqiq icrası
- potensial münaqişələrin qarşısını almaq

180 Global etikanın prinsiplərini qeyd edin:

- bütövlük uğrunda məsuliyyət
- bütün variantlar doğrudur
- beynəlxalq hüquq uyğunluğu
- sosial məsuliyyət
- ətraf mühitin idarə edilməsi

181 Yüksək texnoloji malları seçərkən nəyə istinad edilməlidir?

- düzgün cavab yoxdur
- reklam prospektlərinə
- rəqiblərə
- alıcılara
- malların çeşidinə

182 Nə üçün bir çox peşələr daxilində xüsusi iqtisadi normalar mövcuddur?

- sosial problemləri həll etmək üçün
- peşəkar xidmətlərin bahalı olmasından
- normalar zəruri amil olduğu üçün
- istehsal prosesinin təhlükəsizliyinə görə
- şəffaflığı təmin etmək üçün

183 Xüsusi iqtisadi normalardan nə üçün istifadə olunur?

- xeyriyyə məqsədləri üçün
- rəqabəti məhdudlaşdırmaq və etik tarazlığı saxlamaq üçün
- gəlirin maksimumlaşdırılması üçün
- rəqabət tənzimlənməsi üçün
- əlverişli perspektivlər üçün

184 Bəzi peşəkarlar nədən istifadə edirlər?

- düzgün cavab yoxdur
- yoxsulların varlılar hesabına maliyyələşdirilməsi prinsipindən
- dövlət məmurlarının himayəsindən
- əməkdaşların proqramlarından
- sənaye cəsusluğundan

185 Sosial nəzarət sisteminin elementi olan vərdiş nədir?

- ictimai həyat fasiləsizliyinin təmin edilməsidir
- müəyyən vəziyyətlərdə qəbul olunmuş qrupun neqativ reaksiyasını doğurmayan davranış üsuludur
- davranışın elə təsbit edilmiş növüdür ki, qrupun müəyyən əxlaqi qiymətləri onunla bağlıdır
- öz üzvlərinin davranışının idarə edilməsidir
- arzuolunan hərəkətin stimullaşdırılmasıdır

186 Adətin pozulması nəyə səbəb olur?

- düzgün cavab yoxdur
- neqativ sanksiyalar doğurur
- sahibkarın əsəbləşməsinə
- işgüzar reputasiyanın aşağı düşməsinə
- qarşılıqlı asılılığa

187 Adət nəyi nəzərdə tutur?

- ədəb və nəzakəti
- dəyərin tanınmasında müəyyən məcburiyyəti
- yerli əhəlinin həyatını
- prinsipial tələbləri
- xalqın tarixinə əxlaqlı münasibəti

188 Adət nəyi tələb edir?

- şəxslərarası münasibətləri
- qrupda yüksək vəzifə tutan şəxslərə etiketə uyğun davranmağı
- adama uyğun davranışı
- rəhbər və işçi arasında münasibəti
- qarşılıqlı asılılığa orientasiyanı

189 İctimai təşkilatlar tərəfindən nəzarət necə aparılır?

- şəxsi firma blankı ilə
- rəsmi formal və qeyri-formal
- güclü
- zəif
- məxfi və dürüst

190 Qeyri-rəsmi nəzarət hansı formada olur?

- məxfi və dürüst formada
- işçi ilə əlaqəni kəsmək formasında
- sahibkar və işçi arasında münasibət formasında
- inzibati sosial nəzarət formasında
- əmrlə sərəncam formasında

191 Rəsmi nəzarətə nəyi aid etmək olar?

- ailə məcəlləsini

- fəhlə yığıncağını
- qeyri-sosial cəlb olunmanı
- heyətin hüquqlarının dəqiq bölgüsünə
- əxlaqı və münasibətlərin xarakterini

192 Aşağıdakı hansı etik tələblərə rəhbər malik olmamalıdır?

- ətrafdakılara gücül təsir etmə qabiliyyətinin olması
- hər şeyi unutmamaq
- Özünü idarəetmə qabiliyyəti
- Dəqiq müəyyən edilmiş məqsədlərin olması
- Problemləri həll etmə bacarığın olması

193 Etika kateqoriyasına aid olmayan anlayışı göstərin

- vicdanlılıq
- abstraklılıq
- Xeyirxahlıq
- ədalətlik
- şərəf

194 Aşağıdakı hansı qədim yunan filosoflarda "etika" anlayışını elmə gətirib?

- Pifaqor
- Aristotel
- Demokrit
- Epikur
- Protaqor

195 Aşağıdakı hansı suallara peşəkar etika cavab vermir?

- Mənəvi prinsipləri formalaşdırmaq üçün nə etmək lazımdır
- çoxlu pul necə qazanmaq olar
- Yaşlılıq və pislik nədir
- Biznes sahəsində insanların davranışlarında nə düzgündür nə düzgün deyil
- İnsanların etik davranışlarının səbəbi nədir

196 Xidmətləri bütün ehtiyaclar üçün əlçatan olan peşəkarların zəhməti necə ödənilməlidir?

- müəyyən tariflərə görə
- qanunvericilik və maliyyə yardımı vasitəsi ilə
- şəffaflyq və sosial haqq hesaba görə
- sosial cəlb olunmaya xərclər kimi
- yerli qanunlara görə

197 Adət nədir?

- ictimai həyat fasiləsizliyinin təmin edilməsidir
- davranışın elə təsbit edilmiş növüdür ki, qrupun müəyyən əxlaqi qiymətləri onunla bağlıdır
- müəyyən vəziyyətlərdə qəbul olunmuş qrupun neqativ reaksiyasını doğurmayan davranış üsuludur
- öz üzvlərinin davranışının idarə edilməsidir

- arzuolunan hərəkətin stimullaşdırılmasıdır

198 Sanksiyalar necə qiymətləndirilir?

- öz üzvlərinin davranışının idarə edilməsidir
 fərdin sosial davranışına qrupun reaksiyası kimi
 dəyərin tanınmasında müəyyən məcburiyyəti kimi
 neqativ sanksiyaların doğrulması kimi
 ictimai həyat fasiləsizliyinin təmin edilməsidir

199 Sanksiya nədir?

- düzgün cavab yoxdur
 ictimai həyat fasiləsizliyinin təmin edilməsi üçün arzuolunmaz davranışı cazalandırmaq məqsədi ilə qrupun yaratdığı məhsuldur
 müəyyən vəziyyətlərdə qəbul olunmuş qrupun neqativ reaksiyasını doğurmayan davranış üsuludur
 arzuolunan hərəkətin stimullaşdırılmasıdır
 qrupda yüksək vəzifə tutan şəxslərə etikətə uyğun davranışdır

200 Bunlardan hansı sosial nəzarətin növü deyil?

- özünə nəzarət
 düzgün cavab yoxdur
 inzibati sosial nəzarət
 ictimai təşkilatların nəzarəti
 qrup sosial nəzarəti

201 İnzibati sosial nəzarət nəyə əsaslanır?

- bazar iqtisadiyyatına
 dəqiq müəyyən olunmuş hüquqi-maliyyə iqtisadi normativlərə
 gəlirlərin müəyyən həddinə
 davranışın mənəvi öhdəliyinə
 qiymətlərlə manevr etməyə

202 Əmək kollektivinin özünə nəzarəti nəyə əsaslanmalıdır?

- sahibkar və işçi arasında münasibətə
 özlərinin şüurluğuna və sosial fəallığına
 mühüm sosial xassəyə
 məxfi informasiyaya
 qayda-qanuna

203 Qeyri-rəsmi nəzarət bəzən belə adlanır?

- tabeliyə və cəzaya orientasiya
 sosial-psixoloji təsir qaydası
 norma və qaydaların təsiri
 kommunist əxlaqı
 ictimai-hüquqi tabelik

204 Aşağıda qeyd olunanlardan işdə diskriminasiya əlaməti sayılır?

- dindarlıq və ya irq
- zəhmətsevərlik
- işçinin cinsi
- əlillik
- yaş

205 Aşağıda qeyd olunanlardan nəyi şirkətdə hədiyyə kimi qəbul etməyi qadağan edirlər?

- əşyalar, hansıların ki, dəyəri müəyyən məbləği ötmür
- dəyərlər və antikvar əşyalar
- işgüzar vəziyyətdə verilən şirkətin rəmzi ilə hədiyyələr
- reklam şirkətləri vaxtı şirkətlər tərəfindən təqdim edilmiş ucuz predmetlər
- xeyriyyə hədəfiylə ianələr (bağışlamalar)

206 Aşağıda qeyd olunanlardan hansı mənafe münaqişəsinin səbəbi deyil?

- heyətin əməyinin yanlış qiymətləndirilməsi
- başqaların azadlıqlarına hörmət və çatışmazlıqlarına dözümlük
- təşkilatın idarə strukturlarının işinin ciddi çatışmazlıqları
- heyətin hüquqların və vəzifələrinin dəqiq bölgüsünün yoxluğu
- psixoloji uyğunsuzluq

207 Rəhbərin peşəkar ünsiyyəti asılıdır:

- rəhbərin şəxsi tipi və xarakterdən
- bütün cavablar doğrudur
- tabe olanla qarşılıqlı əlaqələrin və münasibətlərlərin xarakterindən
- rəhbərin məqsəd və dəyərlərindən
- həmkarlarla qarşılıqlı əlaqələrin və münasibətlərlərin xarakterindən

208 Sahibkarlığın sosial-psixoloji məqsədlərinə aşağıdakılardan hansı aid deyil?

- düzgün cavab yoxdur
- gəlir almaq
- rəhbərlik etmək
- müvəffəqiyyətə cəhd etmək
- lider olmaq arzusu

209 "Qudvill" nədir?

- müəssisənin imici
- işgüzar reputasiyanın dəyəri
- müəssisənin sabit surəti
- müəssisənin firma üslubu
- firmanın işgüzar reputasiyası

210 Korporativ daxili etik problemlərə aid deyil:

- mənafe münaqişəsi

- şərəfsiz rəqabət
- işdə diskriminasiya
- cinsi təcavüzlər
- əməkdaşların əməyin və sağlamlığının qorunması, təhlükəsizlik texnikasına riayət etməsi

211 Müştərilərin qarşısında biznesin öhdəliklərinə daxil edilmir:

- məxfilik
- tamahkarlıq
- dürüstlük
- qərəzsizlik
- bacarıq

212 Müştərilərin öhdəliklərinə daxil edilir:

- zəmanət müddəti dövründə müştəri tərəfindən malın təmiri
- razılığa riayət etməsi və malın vaxtında ödənişi
- malın qaytarılması, onun gərəksizliyi nəticəsində
- malın mübadiləsi
- əldə edilmiş maldan, onun müştəri tərəfindən korlanması səbəbindən, imtina

213 Hansı məqsəd ilə biznes assosiasiyaların nümayəndələrindən koordinasiya şurası yaradılır:

- dövlət məmurları tərəfindən müəyyən sahələrin himayəsi
- dövlətə sahibkarlar tərəfindən öz gəlirləri haqqında məlumatların çatdırılması
- sənayenin özünü nizamlamaları
- sənaye casusluğunun aparmaları
- rəqabət aparan firmaların əsas əməkdaşlarının cəlb edilməsi

214 Biznesin makromühitinə aiddir?

- doğru cavab yoxdur
- iqtisadi, təbii, elmi-texniki, siyasi, mədəni mühit
- təchizatçılar, istehlakçılar, xarici partnyorlar
- rəqiblər, vasitəçilər, dövlət orqanları
- xarici partnyorlar, mədəni, iqtisadi, daxili sahibkar mühiti

215 Hansı əlamətə görə insanları sosial azlıqlara birləşdirirlər?

- yaş əlaməti üzrə
- bütün cavablar doğrudur
- irqi əlamət üzrə
- dini əlamət üzrə
- cinsiyyət əlaməti üzrə

216 Biznesin istehlakçılar qarşısında öhdəliklərinə daxil olur:

- müştərilərə sadıqlıq
- bütün variantlar doğrudur
- müştərilərlə münasibətlərdə dürüstlük
- müştərilərə qayğı

- məxfilik prinsipinə riayət olunması

217 İşgüzar ünsiyyət prosesində optimal effektin nailiyyəti üçün rəhbər problemin həllində nəyi nəzərə almalıdır:

- doğru cavab yoxdur
 partnyorların səlahiyyətlərini və məsuliyyət sferasını
 avantürizmi
 partnyorların peşəkarlığını
 problemin əhəmiyyətini

218 İşə qəbul vaxtı kadr söhbətində iddiaçını nəyə görə qiymətləndirirlər:

- doğru cavab yoxdur
 ünsiyyət qabiliyyətinə görə
 mübahisə etmək bacarığına görə
 zahiri görünüşünə görə
 danışana diqqətsizliyinə görə

219 Aşağıdakılardan hansı korporativ etikanın üstünlüyü deyil?

- Beynəlxalq səviyyədə tanınmaq
 xərclərin yuxarı qalxması
 Yüksək etibarlılıq
 Xərclərin aşağı düşməsi
 Yüksək gəlirlər və davamlı inkişaf

220 Diskriminasiyaya aşağıdakılardan hansı aid deyil?

- irqi ayrıseçkilik
 qohumlar arasında ayrıseçkilik
 cinsi ayrıseçkilik
 dini ayrıseçkilik
 milli ayrıseçkilik

221 İnvestisiya mədəniyyəti harda özünü biruzə vermir?

- nisbətən hərbidə
 ticarət təşkilatlarında
 neft şirkətlərində
 investisiya banklarında
 tikintidə

222 Aşağıdakılardan korporativ mədəniyyətin hansı tipi gələcəyə isitqamətlənib?

- maliyyə mədəniyyəti
 investisiya mədəniyyəti
 inzibati mədəniyyət
 ticarət mədəniyyəti
 spekulyativ mədəniyyət

223 Aşağıdakılardan hansı korporativ mədəniyyətə aid deyil?

- şirkətin adının olması
- maliyyə hesabatlarının olması
- şirkətin bazarda yeri haqqında dəqiq təsəvvür
- əsas məhsul və xidmətlərini dürüst əks etdirən şüarın olması
- şirkətin rəmzi nişanəsinin olması

224 Korporativ etika nədir?

- kişi ilə qadın arasında münasibətlərdir
- rəhbərlik və işçilər arasında münasibətlərdir
- valideynlərlə övladlar arasında münasibətlərdir
- müəllim tələbə arasında münasibətlərdir
- korporasiya ilə alıcılar arasında münasibətlərdir

225 İşçi hansı etik meyarlar əsasında işə götürülməlidir?

- sakit olmasına görə
- işçinin bacarığı və peşəkarlıq səviyyəsi
- qohumlarına görə
- yaşına görə
- ailə vəziyyətini görə

226 Aşağıdakı hansı fikir səhvdir?

- sağlamlıq hüququ var
- şəxsi həyat hüququ yoxdur
- işçinin yaşamaq hüququ var
- işçinin təhlükəsizlik hüququ var
- azad fikir yürütmək hüququ var

227 Korporativ mədəniyyətin növü deyil:

- investisiya mədəniyyəti
- innovasiya mədəniyyəti
- ticarət mədəniyyəti
- spekulyativ mədəniyyət
- inzibati mədəniyyət

228 Korporativ üslubun xarici əlamətlərini daxil edin:

- ticarət nişanları
- bütün variantlar düzgündür
- bayraq
- emblem
- forma (geyim)

229 Korporativ mədəniyyət şirkətin hansı sahələrində istifadə olunur:

- bazar iştirakçıları ilə münasibətlərdə

- bütün variantlar düzgündür
- öz müştəriləri ilə münasibətlərdə
- tərəfdaşları ilə münasibətlərdə
- hakimiyyət strukturları ilə münasibətlərdə

230 İşçilərin qarşılıqlı uğura nail olmaq üçün ümumi məqsədini, davamlı istəyini əks etdirir:

- düzgün cavab yoxdur
- korporativ ruh
- işçilərin şəxsi marağı
- işçilərin peşəsində irəliləmək istəyi
- egoistik ruhu

231 İşçilərin müştərilər, bazarda digər şirkətlər, hökumət və sivil cəmiyyətin iştirakçıları ilə münasibətlərinin davranışını müəyyənləşdirən bütün parametrlər məcmusu necə adlanır:

- düzgün cavab yoxdur
- korporativ mədəniyyət
- etnik mədəniyyət
- sosial mədəniyyət
- siyasi mədəniyyət

232 Korporativ etika nəyi müəyyən edir?

- düzgün cavab yoxdur
- kollektiv davranış prinsiplərini
- ümumi davranış məcəlləsini və reklamı
- şirkətin məqsədini
- işçi heyətinin vəzifələrini

233 Sərfəli sazişlər mədəniyyəti nə ilə xarakterizə olunur?

- düzgün cavab yoxdur
- müəssisələrin orta və yüksək dərəcəli maliyyə riskli sürətli əks əlaqəsi ilə
- əsas məhsulların keyfiyyət və kəmiyyəti ilə
- xidmətləri dürüst əks etdirən şüarın olması ilə
- şirkətin rəmzi nişanəsi ilə

234 Sərfəli sazişlər mədəniyyətinin elementləri hansı məsələlərin maliyyələşdirilməsi sferasında özünü göstərmir?

- riskli
- inzibati
- kosmetoloq
- peşəkar idman
- reklam

235 Korporativ etika deyəndə nə başa düşülür?

- düzgün cavab yoxdur

- şirkətin fəaliyyəti üçün hazırlanmış müəyyən etik norma və davranış qaydalarına riayət edilməsi, rəhbərlik və işçilər arasında münasibətlər
- işgüzar ünsiyyət normalarına riayət etmək
- şirkətin işgüzar imicinin qorunması
- əldə olunmuş məlumatların məxfiliyinin qorunması

236 Aşağıdakılardan hansı korporativ mədəniyyətin tipi hesab olunmur?

- investisiya mədəniyyəti
- maliyyə mədəniyyəti
- ticarət mədəniyyəti
- spekulyativ mədəniyyət
- inzibati mədəniyyət

237 Ticarət mədəniyyəti harda inkişaf edir?

- tikintidə
- ticarət təşkilatlarında
- təhsil müəssisələrində
- uşaq bağçalarında
- banklarda

238 Aşağıdakılardan hansı ticarət mədəniyyətinin çatışmamazlığı hesab edilmir?

- yüksək kadr axını
- aşağı kadr axını
- kəmiyyət keyfiyyət üzərində üstünlük təşkil edir
- qısamüddətli uğur düşüncəsi üstünlük təşkil edir
- əməkdaşlar kollektivlə daha yaxın münasibət hiss edirlər nəinki müəssisə ilə

239 İnzibati mədəniyyətə harda biruzə vermir?

- ictimai xidmətdə
- tikintidə
- iri inzibati müəssisələrdə
- banklarda
- təhsil sistemində

240 Aşağıdakılardan hansılar hədiyyənin qəbulunu şirkət qadağan edir?

- dəyəri müəyyən məbləğdən artıq olmayan əşyalar
- rüşvət niyyətli ödəmələr
- şirkətin emblemi olan hədiyyələr
- reklam kompaniyası zamanı şirkətlər tərəfindən təqdim edilən ucuz əşyalar
- xeyriyyəçilik məqsədilə edilən ianələr

241 İşçiyə intizam cəzasının tətbiq edilməsi üsullarından hansı optimaldır?

- maddi cərimə etmək
- işçilə görüşüb gecikmə səbəbini öyrənmək
- işçinin üstünə qışqırmaq

- kənar şəxslərin yanında tənqid
- göz yummaq

242 Hansı fikir səhvdir?

- müqavilənin bitmə vaxtı deyilməlidir
- əmək haqqı deyilməməlidir
- işçini işə götürərkən ətraflı surətdə şərtlər izah edilməlidir
- müvəqqəti xarakterli işlər isə əvvəlcədən xəbərdarlıq edilməlidir
- tapşırılaacaq iş yükü deyilməlidir

243 İşə götürmə prosesini hansı şöbə nəzarət edir?

- əməliyyat
- insan resursları
- muhasibatlıq
- audit
- kredit

244 Korporativ mədəniyyət nə ilə məşğul olur?

- respublikanın büdcəsinə təsir edir
- təşkilatın daxili funksiyasının inteqrasiyası və xarici adaptasiyasını yerinə yetirir
- təşkilatın xarici funksiyasının inteqrasiyası və daxili adaptasiyasını yerinə yetirir
- təşkilatın daxilində maliyyə münasibətləri tənzimləyir
- bunun köməkliyi ilə təşkilatın gələcəyini proqnozlaşdırmaq olur

245 Korporativ mədəniyyət aşağıdakılardan hansı hesab olunmur?

- əməkdaşlarla daha sıx kommunikasiyanı yaradır
- əmək haqqının səviyyəsini müəyyən edir
- təşkilatın daxili funksiyasının inteqrasiyası və xarici adaptasiyasını yerinə yetirir
- təşkilatın missiyasını, məqsədini və strategiyasını müəyyən edib birləşdirir
- təşkilatda ümumi danışmaq dili, qaydaları formalaşır

246 Şirkətin tarixi əsasında qurulan qaydalar, prinsiplər və dəyərlər toplusu, onun missiyası və məqsədi; ölkənin sosial-iqtisadi quruluşunda tutduğu yeri necə adlanır:

- düzgün cavab yoxdur
- korporativ mədəniyyət
- sosial mədəniyyət
- siyasi mədəniyyət
- mənəvi mədəniyyət

247 Şirkətin korporativ mədəniyyətinin əsas prinsipləri aşağıdakılardır:

- şirkətin müsbət imicinin yaradılması və saxlanılması
- bütün variantlar düzgündür
- şirkətdə əməkdaşların yüksək korporativ ruhu və onu daim gücləndirilməsi
- işçilərinin korporativ davranışın etik standartlara riayət edilməsi
- şirkətin biznes etikasının qaydalarına riayət

248 Korporativ davranışın prinsiplərini qeyd edin:

- fərdi və əməkdaşlarının hüquqlarına hörmət
- bütün variantlar düzgündür
- işçilərin rahatlığı və açıqlığı
- dürüstlük və bütövlüyü
- qarşılıqlı hörmət və düzgünlük

249 Şirkətin ənənələri, əfsanələri, rəmzləri hansı etikaya görə işçi kollektivinin hər yeni üzvünə şifahi çatdırılır?

- düzgün cavab yoxdur
- korporativ etika
- siyasi etika
- sosial etika
- hüquqi

250 Biznesin mədəni mühitin komponentlərini göstərin:

- təhsil, din
- bütün variantlar düzgündür
- hüquq və siyasət
- texnologiya
- cəmiyyətin ictimai təşkilatı

251 Aşağıdakılardan hansı kollektivin davranış prinsipinə aid deyil?

- əldə olunmuş məlumatların məxfiliyinin qorunması
- düzgün cavab yoxdur
- şirkətin dəyərini yüksəldilməsini təmin etmək
- işgüzar ünsiyyət normalarına riayət etmək
- şirkətin işgüzar imicinin qorunması

252 Aşağıdakılardan hansı kollektivin davranış prinsipinə aid deyil?

- işgüzar ünsiyyət normalarına riayət etmək
- korporasiya ilə alıcılar arasında münasibətlər
- əldə olunmuş məlumatların məxfiliyinin qorunması
- şirkətin dəyərini yüksəldilməsini təmin etmək
- şirkətin işgüzar imicinin qorunması

253 Aşağıdakılardan hansı kollektivin davranış prinsipinə aiddir?

- düzgün cavab yoxdur
- şirkətin işgüzar imicinin qorunması
- maliyyə hesabatlarının olması
- beynəlxalq səviyyədə tanınmaq
- hamısı doğrudur

254 Təşkilati mədəniyyət dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur

- əməkdaşlar və rəhbərlik tərəfindən öz təşkilatlarının prioritet vəzifələrinin qavranılması xüsusiyyətləri
- keyfiyyətin yaxşılaşdırılması üsul və yolları
- gəlirin artmasına yol açan biznes nəzəriyyəsi
- işçilərə məmmun şəraitin yaradılması

255 Biznes mədəniyyəti nəyə əsaslanır?

- düzgün cavab yoxdur
- özünü təşkilətmə ideyalarına
- çoxillik təcrübəyə
- maliyyə mənbələrinə
- ticarət müəssisələrinə

256 Biznes mədəniyyəti nəyə yol açır?

- işin evvektivliyini artırır
- əmək haqqının səviyyəsini müəyyən edir
- firma imicini təmin edir
- nəticə etibarını ilə gəlirləri artırır
- xidmətlərin keyfiyyətini yaxşılaşdırır

257 Ticarət mədəniyyəti nə ilə xarakterizə olunur?

- düzgün cavab yoxdur
- sürətli əks əlaqə və nisbətən aşağı risklə
- qarşılıqlı asılılıq və sıx əlaqə ilə
- zəif əks əlaqə ilə
- daha yüksək risklə

258 Ticarət sferasının əməkdaşları kimi çox vaxt kimlər çıxış edirlər?

- düzgün cavab yoxdur
- eksperimentlər aparən gənc insanlar
- humanist insanlar
- maddiyyətə önəm verən müştərilər
- intellektual insanlar

259 Eksperiment aparən gənc insanlar necə olurlar?

- düzgün cavab yoxdur
- böyük mənəvi tələbatları olmayan
- dini bilikləri olan
- kənar şəxsləri tənqid edən
- tərəfdaşlarla münasibətdə çox mənfəət götürən

260 Sərfəli sazişlər mədəniyyəti sferası hansı mədəniyyət üçün münbit şərait yaradır?

- düzgün cavab yoxdur
- işgüzar insan submədəniyyəti üçün
- böyük mənəvi tələbatları olmayan insanların mədəniyyəti üçün
- tərəfdaşlarla münasibətdə çox mənfəət götürən insanların mədəniyyəti üçün

- dini bilikləri olan insanların mədəniyyəti üçün

261 İnternetdə mədəniyyəti harda təzahür etmir?

- sənayedə
 işgüzar mədəniyyətdə
 bank işində
 tikintidə
 yanacaq sahəsində

262 Teonom etika nədir?

- bu və ya başqa peşə sahiblərinə aid olan danışıq tələblərini əhatə edir
 dini biliklərin etik normaları və qaydalarıdır
 insanların danışıqların uzunmüddətli təcrübəsinin etik normaları və qaydalarıdır
 iqtisadi-təşkilati üstünlüklərini əks etdirən elit qrupların norma və qaydalarıdır
 millətin mentalitetinin strukturuna daxil olan norma və qaydalarıdır

263 İdeoloji etika nədir?

- bu və ya başqa peşə sahiblərinə aid olan danışıq tələblərini əhatə edir
 iqtisadi-təşkilati üstünlüklərini əks etdirən elit qrupların norma və qaydalarıdır
 dini biliklərin etik normaları və qaydalarıdır
 insanların danışıqların uzunmüddətli təcrübəsinin etik normaları və qaydalarıdır
 millətin mentalitetinin strukturuna daxil olan norma və qaydalarıdır

264 Milli etika nədir?

- bu və ya başqa peşə sahiblərinə aid olan danışıq tələblərini əhatə edir
 millətin mentalitetinin strukturuna daxil olan norma və qaydalarıdır
 dini biliklərin etik normaları və qaydalarıdır
 insanların danışıqların uzunmüddətli təcrübəsinin etik normaları və qaydalarıdır
 iqtisadi-təşkilati üstünlüklərini əks etdirən elit qrupların norma və qaydalarıdır

265 Şirkət ciddi şəkildə rəqabət üstünlüyünü nə vaxt qazanmış olur?

- düzgün cavab yoxdur
 korporativ etika qayalarının tətbiqi nəticəsində
 adətlərə uyğun fəaliyyət göstərəndə
 kəmiyyət və keyfiyyət üstünlük verəndə
 hamısı doğrudur

266 İnternetdə mədəniyyəti sferasında əməkdaşlar necə işləyirlər?

- ehmalla
 hamısı doğrudur
 ehtiyatla
 səbrlə
 inadkarlıqla

267 Şirkətin fəaliyyəti aşağıdakı mənəvi dəyərlər üzərində qurulur. Bunlardan hansı bu dəyərə aiddir?

- əməkdaşların mənfi fəsadlardan qorunması
- hamısı doğrudur
- əməkdaşlarımızın hüquq və qanuni mənafeələrinə hörmət
- ədalətlik
- bərabərlik

268 Məhz korporativ etika qaydalarının tətbiqi nəyə şərait yaradır?

- düzgün cavab yoxdur
- kollektivin tam hüquqlu üzvü kimi hiss etməsinə
- məşğulluğun artmasına
- işsizliyin azaldılmasına
- təhlilin səviyyəsinin artmasına

269 Danışiq prosesinin birinci mərhələsi ola bilər

- güzəşt
- tanışlıq görüşü
- ultimatum
- iddiaların müzakirəsi
- qərarların qəbul olunması

270 Şəxsiyyətin ünsiyyət keyfiyyətlərinə aid deyil:

- düzgün cavab yoxdur
- peşəkarlıq
- özünə qiymət
- hərəkət etmə qabiliyyəti
- dindarlıq

271 Biznesdə müəyyən qaydalar mövcuddur, hansıların ki, icrası arzu olunan nəticəyə nail olmağa kömək edir. Danışıqlarda müvəffəqiyyətə imkan yaratmayan qaydanı seçin:

- səthi cavablardan çəkinmək
- güzəştə razılaşmamaq
- dəqiq və məcburi olmaq
- partnyorun etibarını qiymətləndirmək
- bütün dəlilləri diqqətlə dinləmək

272 Aşağıdakılardan hansı danışiq sənədlərin hazırlanmasında istifadə edilir?

- düzgün cavab yoxdur
- protokol
- maliyyə hesabatları
- şirkətin xidmətləri
- ticarət markası

273 Bunlardan hansı danışıqların strukturunun əsas elementlərindən biridir?

- kriteriyalar
- bütün cavablar doğrudur

- insanlar
- maraqlar
- variantlar

274 Danışıqların aparılmasının ilkin mərhələsi hansıdır?

- düzgün cavab yoxdur
- maraqların dəqiqləşdirilməsi
- təkliflərin müzakirəsi
- tərəflərin yaxınlaşması
- ümumi razılığa gəlmə

275 İşgüzar danışıqları uğurla təşviq etmək üçün altı əsas qaydaları qeyd edin:

- səmərəsizlik, etibarlılığı, rabitə, anlaşma, aldatma, düşmənçilik
- rasionallıq, anlaşma, ünsiyyət, ibrətamiz danışıq tərzinin aradan qaldırılması, rəqibin nəzər nöqtəsini qəbul etmək, etibarlılıq
- düşmənçilik, səmərəliliyik, aldatma, etimad, rəqibin nəzər nöqtəsini qəbul etmək, ünsiyyət
- xəsislik, səmərəliliyik, yalançılıq, rabitə, düşmənçilik, etimad
- yalan məlumat yaymaq, səmərəlilik, xəsislik, rabitə, anlaşma, etimad

276 aşağıdakı hansı işgüzar danışıqlar tərəfindən istifadə olunan dəlil deyil?

- yalan bəyanat və ifadə verilməsi
- dəqiq müəyyən edilmiş və qarşılıqlı surətdə asılı olur faktlar və fikir
- fərziyyə, alverçilik, mülahizələr, iddialar
- saxta dəlil əsasında hökm
- qərarı ilə itirilmiş

277 İşgüzar ünsiyyətin dialog formasına aiddir:

- hesabat
- müsahibə
- salamlama nitqi
- reklam
- informasiya nitqi

278 İşgüzar söhbətin hazırlıq mərhələsinə daxil deyil:

- gələcək həmsöhbət haqqında zəruri məlumatlar toplamaq
- qərarları qəbulu
- söhbətin əsas vəzifələrini müəyyən edilməsi
- danışıqlar planının daxili və xarici xüsusiyyətlərinin təhlili
- mümkün nəticələrin proqnozlaşdırılması

279 Biznes ünsiyyətin mərhələlərinə aid edilmir:

- qərarların qəbulu
- ünsiyyət üçün yerin seçilməsi
- əlaqə yaratmaq
- vəziyyətdə oriyentasiya

- problemin müzakirəsi

280 İşgüzar söhbətin növlərini qeyd edin:

- intizam məsələləri haqqında söhbət
 bütün variantlar doğrudur
 işə gəbul zamanı aparılan müsahibə
 əməkdaşı işdən azad edildiyi zaman onunla aparılan söhbət
 problem haqqında söhbət

281 Aşağıda qeyd olunanlardan hansı danışıqların keçirməsi mərhələsinə aid deyil?:

- danışıqların təhlili
 danışıqların möhləti
 danışıqların hazırlığı
 danışıqların keçirilməsi
 danışıqların tamamlanması

282 Ünsiyyət kiminlə dialoqdur:

- bütün cavablar doğrudur
 bir insanın başqasıyla
 təkliddə özüylə
 məşinlə insanın
 texniki qurğular ilə

283 İşgüzar ünsiyyətin bacarıqlarına yiyələnmə hansı gələcək işgüzar insanlar üçün lazım olandır:

- doğru cavab yoxdur
 menecerlər
 hakimlər
 müəllimlər
 yoll nəzarətçiləri

284 Danışıqlar prosesinin faydalarını qeyd edin:

- Kollektiv qərar - ictimai qərardır və buna görə də qəbul edilmiş hüquqi qayda və mövcud
 bütün variantlar düzgündür
 kollektiv qərar işçilər arasında mövcud olan müxtəlif mövqeləri nəzərə alır
 fərdi qərarlar aradan qaldırılır və bir çoxları hiss edirlər ki, ədalətli qərar qəbul edilib
 qəbul edilmiş kollektiv qərar səhv ya yanlış qərarın qəbuletmə riskini əhəmiyyətli dərəcədə azaldır

285 İşgüzar görüşün məhdudiyətini qeyd edin:

- kollektiv qərar, bir qayda olaraq, həddən artıq kompromisli alınır
 bütün variantlar düzgündür
 kollektiv qərar fərdi qərarın qəbulundan artıq vaxt sərf edilməsini tələb edir
 görüşdə qərarın həll eilməməsinə real təhlükə var
 qərar üzrə müəllifliyin olmaması və mümkün nəticələrə görə məsuliyyətin zəifləməsi

286 Dialoq mədəniyyətinin şərtlərini qeyd edin:

- tərəfdaşın mövqeyini əvvəlcədən müəyyən edilməsinin mümkünsizliyi
- bütün variantlar doğrudur
- tərəfdaşların bərabərliyi
- nəzərlərin müxtəlifliyi və orijinallığı
- digər bir şəxsi qabiliyyəti bərabər səviyyəli kimi dərk etməyi

287 İşgüzar tərəfdaşlarla danışıqların müəyyən mərhələsində istifadə olunan taktiki təsirə aid deyil:

- yalan
- vəziyyətdən çıxmaq
- yüksək tələblər qoymaq
- öz mövqelərində saxta üsullardan istifadə edilməsi
- susmaq

288 İşgüzar danışıqlarda partnyorların həyata keçirdikləri prinsip və hərəkətləri cəmləşdirsək necə adlanır?

- danışıqların aparılması metodu
- danışıqlar texnologiyası
- danışıqların taktikası
- danışıqlar prosesi
- danışıqlar prosesinin mərhələsi

289 işgüzar görüşlərdə iştirakçıların istifadə etdiyi mövqələrə aid deyil:

- mövqələrin xüsusi vurğulanması
- neytral mövqələr
- açıq mövqələr
- bağlı mövqələr
- mövqələrin ümumi vurğulanması

290 İşgüzar danışıqların funksiyasına aiddir:

- tənzimləyici
- bütün cavablar doğrudur
- nəzarət
- informasiya
- kommunikativ

291 Aşağıdakı hansı işgüzar söhbətin başlanğıcı sayılır:

- Birbaşa yanaşma metodu
- Gərginlik yaratmaq metodu
- Stress aradan qaldırılması metodu
- Qarmaqlar metodu
- Həyal stimullaşdırılması metodu

292 İşgüzar ünsiyyətin ən geniş yayılmış forması hansıdır:

- qrup ilə ünsiyyət
- dialoq ünsiyyəti
- monolog

- süküt
- dinləmə

293 Şəxsiyyətlərarası danışıqlar hansı formada aparılır:

- müzakirə şəklində
- bütün variantlar doğrudur
- mübahisə şəklində
- polemika şəklində
- diskussiya şəklində

294 İşgüzar danışıqların aparılması məqsədi:

- doğru cavab yoxdur
- hər hansı sual üzrə saziş bağlanması
- xoş vaxt keçirmə
- münasibətlərin (əlaqələrin) müəyyənləşdirməsi
- tamahkar hədəflərin təqibi

295 Ünsiyyət prosesində təsir mexanizmlərinin növlərini göstərin:

- yoluxma
- bütün variantlar doğrudur
- təlqin etmə
- inam
- yamsılama

296 Hansı funksiyanı işgüzar söhbət yerinə yetirmir?

- işgüzar fəallığın stimullaşdırması
- işgüzar əlaqələrin kəsilməsi
- bir işgüzar sferadan işçilərin qarşılıqlı ünsiyyəti
- birgə axtarış, irəliləmə və işçi ideyaların və fikirlərin operativ hazırlaması
- nəzarət və artıq başlanmış işgüzar tədbirlərin uyğunlaşdırılması

297 Danışıqların aparılması metodlarını göstərin:

- güzəştli
- bütün variantlar doğrudur
- dəyişən
- inteqrasiyalar
- tarazlaşdırılma

298 Danışıqların əsas prosesinə hazırlığın düzgün ardıcılığını göstərin: a) problemin həllində danışıqların iştirakçılarının maraqlarının nəzərə alınması; b) danışıqların nəticələrinin mümkün variantlarının qiymətləndirilməsi; v) problemin varlığının təhlili; q) danışıqlara yanaşmaların formalaşması; d) danışıqlarda şəxsi mövqeyin dəqiqləşdirilməsi:

- q, a, d, b, v
- v, a, q, d, b
- a, b, v, q, d

- d, q, v, a, b
- b, a, v, d, q

299 İşgüzar görüşləri təyinatı üzrə qeyd edin:

- əməliyyat (dispetçer) işgüzar görüşlər
- bütün variantlar düzgündür
- qərarları yaradan və qəbul edən
- əvvəlki qərarların həyata keçirilməsi vəzifələrini izah edib, aydınlaşdıran
- əvvəllər verilən qərarların ümumiləşdirib, qiymətləndirən işgüzar görüşlər

300 İşgüzar söhbətin mərhələlərini düzgün ardıcılıqla seçin: A) məlumatların ötürülməsi; B) həmsöhbətin dəlillərinə etiraz; C) final mərhələsi; D) əsaslandırma; E) söhbətə giriş

- E) C), A) B), D)
- E), A), D), B) C)
- A), B) D) E) C)
- C) D) E), B), A)
- B) D) E) C), A)

301 İşgüzar danışıqların məqsədini dəyişdirilməsi necə adlanır:

- kompensasiya
- sublimasiya
- projekt
- avadanlıq
- asimilasiya

302 Aşağıdakı hansı işgüzar danışıqlar aparılması üsulu deyil:

- Balans üsulu
- Stimullaşdırılma üsulu
- İnteqrasiya metodu
- Kompromis metodu
- Balans üsulu

303 İşgüzar görüşlərin uğurlu keçirilməsi üçün hansı aşağıdakı qaydaya riayət olunmalıdır:

- əgər görüş zamanı çıxışlar gözlənilirsə, onların prosedur qaydalarına riayət edilməsi
- bütün cavablar doğrudur
- gündəliyin ilkin hazırlığı və ona ciddi riayət edilməsi
- qabaqcadan görüşün məzmunu barədə yığıncağ iştirakçılarına xəbərdarlıq etmək və ona sərt riayət etmək
- görüşün başlanıb, sona çatması vaxtını müəyyənləşdirmək

304 Aşağıdakı hansı işgüzar danışıqlar aparılması üsulu deyil:

- variasiya metodu
- Stimullaşdırılma üsulu
- İnteqrasiya metodu
- Kompromis metodu
- Balans üsulu

305 KSM (Korporativ sosial məsuliyyət) anlayışını elmə kim daxil edib?

- L.Mizes
- E.Kameqi
- İ.Bentam
- M.Fridsan
- Dj.M. Keyns

306 KSO(Korporativ sosial məsuliyyət) elementi deyil?

- mədəniyyətə və xalqların tarixinə əxlaqlı münasibət
- malların həcmnin çoxalması hesabına gəlirin həcmnin artırılması
- böhran vəziyyətlərinin idarə edilməsi
- istehsal prosesinin təhlükəsizliyi
- şəffaflıq və sosial haqq-hesab

307 Korporativ sosial məsuliyyətin elementlərini göstərin:

- yerli əhalinin həyatına biznesin təsiri
- bütün variantlar doğrudur
- istehsal prosesinin təhlükəsizliyi
- ətraf mühitin etikası
- mədəniyyətə və xalqın tarixinə əxlaqlı münasibət

308 Sosial məsuliyyətin xeyrinə arqument:

- gəlirin maksimallaşdırması prinsipinin pozulması
- biznes üçün əlverişli uzunmüddətli perspektivlər
- sosial cəlb olunmaya xərclər
- haqq-hesabın kifayət etməyən səviyyəsi
- sosial problemləri həll etmək bacarığının çatışmazlığı

309 Miqdar və iştirakçıların səviyyəsinə görə münaqişəyə aid deyil:

- təşkilati
- şəxsiyyətdaxili
- şəxslərarası
- qruplararası
- ictimai

310 "Nikomaxova əxlaqı" işinin müəllifi kimdir?

- E.Kameqi
- Aristotel
- Q.Ford
- Platon
- İ.Kant

311 Biznesin sosial məsuliyyətinin baza səviyyəsi daxil edilir:

- əməyin təhlükəsizliyin təmin olunması

- bütün cavablar doğrudur
- qanunvericiliyə və standartlara riayət etməsi
- vergilərin vaxtında ödənişi
- əmək haqqının ödəməsi

312 Bunlardan hansı sosial məsuliyyətin ələyhinə dəlidir?

- düzgün cavab yoxdur
- sosial cəlbətmə üzrə məsrəflər
- eqalitarizm
- himayəçilik
- sosial yönümlü bazar iqtisadiyyatı

313 Sahibkar işçilərin qayğısına qalmalıdır?:

- onların şəxsi problemlərini həll etməyə kömək edir
- bəli, əlbəttə ki
- yox
- işçilərə əmək haqlarının ödənilməsi kifayət edir
- yalnız işçilər üçün ağır olan zamanlarda

314 Hazırda ABŞ sosial-əmək münasibətlərinin tənzimlənməsində ən prioritet olan istiqaməti qeyd edin:

- düzgün cavab yoxdur
- istehsalın idarə edilməsində işçilərinin iştirakı üçün effektiv mexanizmlərinin yaradılması
- həmkarlar ittifaqlarının rolun artması
- sosial və əmək münasibətlərinin həllində dövlətin müdaxiləsinin artması
- dövlətin sosial təminatın artımı

315 Sahibkarlıq etikasının klassik modelini kim hazırlamışdır:

- XV əsrdə F.Erms
- XVIII əsrdə B.Franklin
- IV əsrdə Dj. Fost
- XVIII əsrdə A.Smit
- XVIII əsrdə J.J. Russo

316 KSM (Korporativ sosial məsuliyyət) anlayışı hansı ildə yaranıb?

- 2009.0
- 1889.0
- 1989.0
- 1886.0
- 1868.0

317 Mədəni bazarın əsas mənəvi dəyərlərinə aid deyil:

- çatışmazlıqlara dözümlülük
- qanun çərçivəsində hərəkətlərin azadlığı
- pragmatizm və effektivlik
- balans gəliri və sosial ədalət

- başqaların azadlıqlarına hörmət

318 Biznesdə davranışın nizama salması nəyi nəzərə alaraq həyata keçirilmir:

- əxlaq davranışının kodekslərini
 gəliri
 dini
 qanunu
 mənəvi qaydaları

319 Antiinhisar qanunvericiliyinin pozulmasının növlərinə aid deyil:

- inhisarların yaradılması
 insafli rəqabət
 bazarın bölünməsi
 gizli sözləşmə
 qiymət siyasətinin koordinasiyası

320 Hansı konsepsiyaya uyğun olaraq təşkilatlar cəmiyyətin maraqlarını nəzərə alırlar, sifarişçilərə, təchizatçılara, işçilərə, səhmdarlara, yerli cəmiyyətlərə və başqa əlaqədar tərəflərə, həmçinin ətraf mühitə onların fəaliyyətinin təsiri üçün məsuliyyəti öz üzərinə götürürlər?

- bütün cavablar doğrudur
 biznesin sosial məsuliyyəti
 biznesin sosial məsuliyyətsizliyi
 biznesin sosial vasitəsizliyi
 cəmiyyətin problemlərinin saymamazlığı

321 Biznesin sosial məsuliyyətinin baza səviyyəsi təşkil edənləri göstərin:

- işçilərin ixtisaslaşdırmasının səviyyəsinin artımı
 əmək haqqının ödəməsi və əməyin təhlükəsizliyin təmin olunması
 xeyriyyə fəaliyyəti və məsənətləşmə
 ictimai-marketing proqramları
 himayəlik, filantropizm

322 Səhmdarlara, əməkdaşlara, partnyorlara, müştərilərə və bütövlükdə cəmiyyətə şirkətin hansı təməllərlə iqtisadi sabitlik, sosial əmin-amanlıq və ekoloji sabitlik barəsində hədəfin öz strateji inkişaf planlarında reallaşdırılması haqqında məlumat verməsinin ictimai aləti necə adlanır?

- bütün cavablar doğrudur
 korporativ sosial hesabat
 maliyyə hesabatı
 mühasibat hesabatı
 auditor hesabatı

323 Sosial məsuliyyətə qarşı arqument:

- geniş ictimaiyyətin ehtiyac və gözləmələrinin dəyişikliyi
 gəlirin maksimallaşdırması prinsipinin pozulması
 biznes üçün əlverişli uzunmüddətli perspektivlər

- sosial problemlərin həllində yardım etmək üçün ciddi resursların mövcudluğu
- sosial məsuliyyətli davranışın mənəvi öhdəliyi

324 Korporativ sosial məsuliyyətin elementlərinə aid deyil:

- yerli əhalinin həyatına biznesin təsiri
- dempinq siyasəti
- böhran vəziyyətlərinin tənzimlənməsi
- istehsal prosesinin təhlükəsizliyi
- ətraf mühitin qorunması

325 Biznesin xarici sosial məsuliyyətinə aiddir:

- işçilərə kritik vəziyyətlərdə yardım etmə
- yerli hakimiyyətlə qarşılıqlı təsir
- əmək təhlükəsizliyi
- əmək haqqının sabitliyi
- işçilərin əlavə tibbi sığortası

326 Biznesin daxili sosial məsuliyyətinə aiddir:

- yerli cəmiyyətlə qarşılıqlı təsir
- əməkdaşların hazırlıq proqramları
- himayəlik (sponsorluq) və korporativ xeyriyyəçilik
- ətraf mühitin mühafizəsi
- mall və xidmətlərin istehlakçıları qarşısında məsuliyyət

327 Aşağıdakılardan hansı münaqişələrin həlli üsullarından biri deyil?

- vasitəçilik
- münaqişənin dərk edilməsi
- birbaşa danışıqlar
- məhkəmə prosesi
- arbitraj

328 Bunlardan hansı münaqişənin həlli üsuludur?

- arbitraj
- bütün cavablar doğrudur
- prinsipial razılaşma
- birbaşa danışıqlar
- vasitəçilik

329 Bunlardan hansı münaqişənin əsas mərhələsidir?

- Düzgün cavab yoxdur.
- nəticənin təsviri
- arbitraj
- giriş və nəticə
- birbaşa nəticə

330 Bunlardan hansı tənzimləmə metodudur?

- Düzgün cavab yoxdur.
- avtoritar metod
- liberal metod
- demokratik metod
- normal metod

331 Bunlardan hansı münaqişə növü deyil?

- destruktiv
- perspektiv
- obyektiv
- subyektiv
- konstruktiv

332 Münaqişələrin tipi və formaları öz təbiətinə görə necə olur?

- Düzgün cavab yoxdur
- gizli münaqişə
- təşkilati münaqişə
- xüsusi konflikt
- ümumi konflikt

333 Rəhbər iş vaxtını təxminən neçə faizini gizli və aşkar ziddiyyətlər mühitində keçirir?

- Düzgün cavab yoxdur
- 70-80%-ni
- 50-60%-ni
- 40-50%-ni
- 60-70%-ni

334 Münaqişəli situasiyada iştirak menecerin iş vaxtının neçə faizini tutur?

- Düzgün cavab yoxdur
- 20%-ni
- 30%-ni
- 10%-ni
- 25%-ni

335 Bunlardan hansı münaqişəyə səbəb deyil?

- Düzgün cavab yoxdur
- sosial-texniki səbəblər
- sosial-iqtisadi səbəblər
- sosial-psixoloji səbəblər
- sosial-demokratik səbəblər

336 Aşağıdakılardan hansı münaqişənin səbəblərindəndir?

- Düzgün cavab yoxdur

- sosial-demoqrafik səbəblər
- sosial-texniki səbəblər
- sosial-ictimai səbəblər
- sosial-tədqiqat səbəblər

337 Təşkilatda münaqişə idarə olunmazdırsa, bu nəyə gətirib çıxara bilər?

- düzgün cavab yoxdur
- konfrantasiyaya
- kommunikasiyaya
- rotasiyaya
- udenifikasiya

338 Təşkilat nə vaxt sağlam hesab olunmur?

- düzgün cavab yoxdur
- adamlar qarşıdurmadan qaçanda
- təşkilati struktur dəyişəndə
- nəticələr düzgün olmayanda
- ilkin hadisələr baş verəndə

339 Münaqişə nədir?

- düzgün cavab yoxdur
- bir araya sığmayan tərəflərin toqquşmasıdır
- insan varlığını inkar edən faktordur
- sabitlik prosesidir
- mənafehlərin nöqsanıdır

340 Aşağıdakılardan hansı münaqişənin əhəmiyyətindən biridir?

- düzgün cavab yoxdur
- dialektik xarakter daşınması
- münaqişə qaçılmazdır
- sosial bərabərsizlik
- münaqişənin daimiliyi

341 Aşağıdakılardan hansı nəzəriyyədə baxılan münaqişə modelindən biridir?

- analitik
- statik
- klassik
- struktur
- bütöv

342 Statik modeldə tərəflər arasında münasibətlər necə analiz olunur?

- düzgün cavab yoxdur
- sistemli
- qarşılıqlı
- səmimi

- əsaslandırılmış

343 Münaqişələrdə danışıqları effektiv şəkildə aparmaq üçün tərəfdaşa nə lazımdır?

- Düzgün cavab yoxdur
 ünsiyyət və müzakirə aparmaq bacarığı
 mükafatlandırmadan istifadə
 təşkilati strukturun dəyişdirilməsi
 münaqişə komissiyasının yaradılması

344 Bunlardan hansı münaqişə elementi deyil?

- təsir üçün güc vasitələrindən istifadə
 Düzgün cavab yoxdur
 iştirakçıların fərdi xüsusiyyətləri
 xarici mühitin xarakteri
 maraqların qarşılıqlı uyğunsuzluğu

345 Bunlardan hansı destruktiv münaqişəyə aiddir?

- Düzgün cavab yoxdur
 rəhbər işçinin etik normaları pozması
 resursların çatışmaması
 əməyin təşkilindəki çatışmamazlıq
 əmək haqqının az olması

346 Konstruktiv münaqişələr vaxtında öz həllini tapmayanda hansı münaqişəyə çevrilir?

- Düzgün cavab yoxdur
 destruktiv münaqişəyə
 obyektiv münaqişəyə
 perspektiv münaqişəyə
 subyektiv münaqişəyə

347 Bunlardan hansı tənzimləmə metoduna aid deyil?

- Düzgün cavab yoxdur
 destruktiv səciyyə
 avtoritar metod
 danışıqlar
 inteqral həll metodu

348 Aşağıdakılardan hansı münaqişə modeli deyil?

- münaqişənin mümkünlüyü
 Düzgün cavab yoxdur
 münaqişənin əsası
 münaqişəyə reaksiya
 insident

349 Münaqişələr nə üçün idarə olunmalıdır?

- Düzgün cavab yoxdur
- dağidıcı olduđuna görə
- həqiqəti aşkara çıxardığı üçün
- planlı olduđu üçün
- siyasi xarakter daşdığına görə

350 Bunlardan hansı münaqişənin əsas mərhələlərindən biri deyil?

- münaqişənin dərk edilməsi
- Düzgün cavab yoxdur
- açıq-aşkar münaqişənin təzahürü
- nəticənin təsviri
- münaqişənin həlli

351 Bunlardan hansı münaqişə səbəbidir?

- sosial-ictimai səbəblər
- işçilərin hüquq və vəzifələrinin qeyri-dəqiq ayrılması
- sosial-texniki səbəblər
- fərdlərə təsir strukturunu müəyyənləşdirmək
- qeyri-müəyyənlilik dərəcəsinin azaldılması

352 Bunlardan hansı münaqişənin tənzimləmə tərzidir?

- meyllilik
- əməkdaşlıq
- aqressivlik
- laqeydlik
- məsuliyyətlik

353 Bunlardan hansı münaqişənin mənfə cəhətidir?

- itaətkarlıq sindromunun aradan qaldırılması
- düzgün cavab yoxdur
- tərəflər arasında gərginliyin aradan qaldırılması
- qarşı tərəf barədə yeni informasiyaların toplanması
- qarşı tərəfin imkanlarının qiymətləndirilməsi

354 Aşağıdakılardan hansı münaqişənin müsbət cəhətidir?

- emosional və maddi itkilər
- tərəflər arasında gərginliyin aradan qaldırılması
- işgüzar münasibətlərin çətinliklə bərpa olunması
- münaqişəyə həddindən artıq aludəçilik
- tərəflər arasında əməkdaşlıq səviyyəsinin aşağı düşməsi

355 Bunlardan hansı münaqişə elementi deyil?

- münaqişəli qarşılıqlı təsirin taktika və strategiyası
- düzgün cavab yoxdur
- maraqların və dəyərlərin qarşılıqlı uyğunsuzluğu

- xarici mühitin xarakteri
- iştirakçıların fərdi xüsusiyyətləri

356 Dolayı iştirakçılar necə xarakterizə olunurlar?

- düzgün cavab yoxdur
- rollarına uyğun davranış ilə
- münasibətdə tutduğu mövqeyə görə
- qrupun maraqları ilə
- qarşıya qoyduğu məqsəd ilə

357 Bunlardan hansı münaqişələrin yaranmasının təşkilati-idarəetmə ilə bağlı səbəb deyil?

- idarəetmənin gedişi ilə bağlı səbəblər
- Düzgün cavab yoxdur
- struktur-təşkilati səbəblər
- funksional-təşkilati səbəblər
- şəxsi-funksional səbəblər

358 Qərb sosioloqları münaqişəni necə qiymətləndirirlər?

- Düzgün cavab yoxdur
- sosial inkişafın zəruri faktoru kimi
- güc və asılılıq faktoru kimi
- tənzimləmə vasitəsi kimi
- təzahür faktoru kimi

359 Münaqişələrdə baş verən ziddiyyətləri müsbət hal kimi nə vaxt qiymətləndirmək olar?

- Düzgün cavab yoxdur
- münaqişə konstruktiv səciyyə dəşiyanda
- münaqişə destruktiv səciyyə dəşiyanda
- subyektiv münaqişələr olanda
- obyektiv

360 Bunlardan hansı struktur dəyişikliyi?

- Düzgün cavab yoxdur
- qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi
- resursların artırılması
- heyətin öyrədilməsi
- məqsədlərin qoyulması prinsipi

361 Bunlardan hansı struktur dəyişikliyinə aid deyil?

- Düzgün cavab yoxdur.
- mükafatlandırma sisteminin təkmilləşdirilməsi
- təşkilati strukturun dəyişdirilməsi
- münaqişə komissiyasının yaradılması
- bölmələrin yenidən qurulması

362 Bunlardan hansı münaqişə elementidir?

- sosial-emosional münasibət
- maraqların və dəyərlərin uzlaşması
- güc və asılılıq arasında nisbət
- işgüzar münasibətlər
- sosial-ictimai səbəblər

363 Maraqların toqquşmasının qarşısını almaq üçün təşkilatın siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

- biznes məsələləri üzrə şirkətin maraqlarına uyğun qərarların qəbulu hər hansı bir şəxsi və ailəvi düşüncələrə dolaylı və birbaşa təsir etməməlidir.
- bütün variantlar düzgündür
- effektiv korporativ idarəetmə sistemi işçilərin və vəzifəli şəxslərin səlahiyyətlərinin aydın bölgüsünü tələb edir ki, maraqların münaqişəsinə səbəb olan vəziyyətlər istisna edilsin
- potensial münaqişələrin sahələri müəyyən edilib minimuma endirilməli və ciddi bir müstəqil nəzarət altına cəlb edilməlidir
- İşçi və şirkət rəsmiləri dərhal potensial münaqişələrdə bir vəziyyətin qarşısını almaq imkanına malik olmaq üçün öz maraqlarının yalnız biznes məsələləri üzrə qərarlar qəbul etmək lazım olduğunu tanıyır;

364 Nə üçün çox vaxt menecerlər şüurlu münaqişələri stimullaşdırır?

- düzgün cavab yoxdur
- çürüməkdə olan təşkilatı canlandırmaq üçün
- bölmələri yenidən qruplaşdırmaq üçün
- qarşılıqlı əlaqə sistemini yaratmaq üçün
- kompromisə getmək üçün

365 İnzibati etika nədir?

- Tabeçilik qanunlarının məcmusudur
- təşkilatlarda əxlaq prinsiplərinin vəzifəli şəxslərin davranışlarına tətbiq olunmasıdır
- təşkilatlarda əxlaq prinsiplərinin vəzifəli şəxslərin davranışlarına tətbiq olunmamasıdır
- İerarxiyik prinsiplərə riayət edilməsidir
- Etika qaydalarının məcmusudur

366 Müasir idarəetmə şəraitində müvəffəqiyyət nə zaman təmin edilə bilər?

- düzgün cavab yoxdur
- rəhbər kollektivdə sağlam və əlverişli psixoloji mühit yaradanda
- rəhbər yüksək etikaya malik olanda
- məhsul və xidmətin keyfiyyətini yaxşılaşdıranda
- gəlirin artmasında fəal olanda

367 Kodeks nədir?

- maddi sərvət
- şirkəti bütün dünyada tanıdan direktiv sənəd
- etik nəzəri təlim
- təlimat
- imza nümunəsi

368 "Bitərəflilik etikası" konsepsiyası nədir?

- şəxsi dəyərlər tətbiq edilir
- idarə olunanlar öz rəhbərliyinin göstərişlərinin yerinə yetirilməsidir
- rəhbərlərin idarə olunanların göstərişlərinin yerinə yetirilməsidir
- müstəqil fikirlər söyləyə bilirlər
- şəxsi mühakimə yeridə bilirlər

369 Struktur etikası nədir?

- rəhbərlik və işçilər ayrı-ayrı qərarlar verir
- əxlaqi mühakimənin obyektə təşkilat və ya rəhbərlik olmalıdır
- əxlaqi mühakimənin obyektə təşkilat və ya rəhbərlik olmamalıdır
- sərbəst fikirlər söyləyə bilirlər
- şəxsi mühakimə yeridə bilirlər

370 Əməyin motivasiyası nədir?

- bütün cavablar düzgündür
- dövlət və cəmiyyətə xidmət etmənin daxili və xarici məcmusudur
- bu peşəkar borcun əks tərəfidir, işçinin mənəvi gücünün ölçmə meyarıdır
- işçinin mənəvi simasının məqsədli formalaşdırılmasıdır
- işçilərin insanlara, material və mənəvi dəyərlərə keyfiyyət baxımından xarakteristikasıdır

371 Mənəvi imic nədir?

- bütün cavablar düzgündür
- işçinin mənəvi simasının məqsədli formalaşdırılmasıdır
- bu peşəkar borcun əks tərəfidir, işçinin mənəvi gücünün ölçmə meyarıdır
- dövlət və cəmiyyətə xidmət etmənin daxili və xarici məcmusudur
- işçilərin insanlara, material və mənəvi dəyərlərə keyfiyyət baxımından xarakteristikasıdır

372 Uğurlu idarəetmənin müasir konsepsiyası hansı dəyərlərə istiqamətlənir?

- düzgün cavab yoxdur
- səmərəlilik, yeniliyə hazır olmaq
- şəxsi dəyərlərə
- kollektiv dəyərlərə
- təşkilatın bazis dəyərlərinə

373 Etik Məcəllə bu məqsədi güdmür?

- düzgün cavab yoxdur
- ədalətli mühakiməni əvəz etmək
- məqsədə nail olmaq üçün təşkilatda davamlı struktur yaradır
- Etik Məcəllə bütün işçilərə aiddir
- Məcəllədə əks olunan məqamlardan təşkilatın işgüzar nüfuzu asılıdır

374 Rəhbərin kollektiv üzvlərinə qarşı ədalətsiz münasibəti nəyi pozur?

- düzgün cavab yoxdur

- onun tamlığını və birliyini
- partnyorun maraqlarını
- iqtisadi prosesi
- siyasi prosesi

375 Kodeksdə tam əskini tapmamışdır

- tərəfdaşlara olan münasibət
- maddi sərvətlərin miqdarı
- şirkətin məqsədi
- qlobal dəyərlər
- davranış qaydaları

376 Etik sistemin tənzimlənməsində idarəetmənin hansı metodları mühüm rol oynayır?

- düzgün cavab yoxdur
- iqtisadi, inzibati, sosial-psixoloji
- statistik
- müqayisəli-təhlil
- analitik-təhlil

377 Aşağıdakılardan hansı idarəetmə etikasını altında nəzərdə tutulur?

- tabelikdə zəiflik
- rəhbər işçinin siması
- nəzarət və zəriflik
- temperament
- ünsiyyətdə mülayimlik

378 Əxlaq kodeksinin məqsədi nədir?

- yerli idarəetmə orqanlarının inzibatçılarını onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında tələblərinə keçirir
- yerli idarəetmə orqanlarının inzibatçılarını onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında məsuliyyəti barədə xəbərdarlıq edir
- yerli idarəetmə orqanlarının inzibatçılarını onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında maliyyə hesabatı verir
- yerli idarəetmə orqanlarının inzibatçılarını onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında şifahi məlumat verir
- yerli idarəetmə orqanlarının inzibatçılarını onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında göstəriş verir

379 İnzibati etikanın mövcudluğu üçün vacib məhdudiyət hesab olunur?

- siyasi situasiya
- mənəvi düşünmə obyektini təşkilat və ya rəhbərlik tam şəkildə hesab olunmalıdır
- mənəvi düşünmə obyektini təşkilat və ya rəhbərlik ayrı-ayrı şəkildə hesab olunmalıdır
- əmək haqqı
- prestij

380 Motiv anlayışı nədir?

- bütün cavablar düzgündür

- hər hansı mənəvi məqsədə nail olmaq üçün hər hansı bir hərəkətin etmək istəyidir
- mənəvi iddiadan həqiqi qərar verməyə imkan verən aktdır
- hərəkətə başlamanın daxili dərk edilməsidir
- davranışa təsir edən xarici amildir

381 İdarəetmə etikası necə qurulur?

- düzgün cavab yoxdur
- əmək kollektivi arasında mənəvi məqsəd və motivi yüksəltmə təminatı əsasında qurulur
- mənəviyyatın inkişaf konsepsiyası
- bəşəriyyətin mənəvi sağlamlığı ilə
- daimi mənəvi hisslər, mənəvi pozisiya, mənəvi vərdişlərin inkişaf etdirilməsinə nəzarət

382 Dəyərləri mövcud vaxta uyğun gəlməyən menecerlər ...

- ətrafdakılara birbaşa təsir edə bilmir
- şəxsi keyfiyyətin silinməsi ilə məhdudlaşır
- stressdə olurlar
- vaxtdan səmərəli istifadə edə bilmirlər
- iş üçün əlverişli şərait yarada bilmir

383 Nə vaxt menecerdə mühakimə üçün əsas çatmayacaq?

- düzgün cavab yoxdur
- şəxsi dəyərlər kifayət qədər aydın deyilsə
- əmək haqqı az veriləndə
- nizam-intizam olmayanda
- məsuliyyətsizlik çox olanda

384 Təşkilatın bazis dəyərləri nəyi təşkil edir?

- düzgün cavab yoxdur
- davranış normalarına əsaslanan təşkilati mədəniyyətin üst qatını
- səmərəlilik, yeniliyə hazır olmaq
- kollektiv dəyərlərini
- şəxsi dəyərləri

385 Hər bir idarəetmə sistemində işgüzar etikanın hansı sistemi fəaliyyət göstərir?

- düzgün cavab yoxdur
- tənzimləmə mexanizmləri
- maddi sərvətlərin miqdarı
- tərəfdaşlara olan münasibət
- dini dünyagörüşü

386 İdarəetmə etikası adı altında nə nəzərdə tutulur?

- rəhbər işçinin siması
- bəlli hərəkət və normalar
- müxtəlif əxlaq təzahürləri
- fərdi mənəvi davranışlar

sosial hərəkətlər

387 Tarixi, milli mentalitetə və mədəni dəyərlərə əsaslanan cəmiyyətdə möhkəm qaydaların riayət olunmasına nə deyilir?

- bütün cavablar düzgündür
 mənəviyyat
 humanizm
 kommunizm
 sosializm

388 Ədalətlik etikası nədir?

- "ictimai səmərəlilik"
 burada əsas dəyər insani bərabərlikdir
 maksimal səmərəlilik effekti
 mənəvi davranışın intuitiv qiymətləndirilməsi üçün istifadə olunur
 bir neçə hərəkətlərin amoral olmasını açıqlayır

389 Taktiklik nədir?

- bütün cavablar düzgündür
 işgüzar və şəxsi münasibətlərdə riayət olunması hədd hissiyatıdır
 tərbiyəli insanın göstəricisidir-onun davranışı, ətraf mühitə uyğunlaşmasıdır
 zamanı, vaxtı dəyərləndirə bilən qeyri-vacibliliyi mədəni saymayan insanlardır
 tərbiyəsiz insanın əlamətidir

390 Dəqiqlik nədir?

- bütün cavablar düzgündür
 zamanı, vaxtı dəyərləndirə bilən qeyri-vacibliliyi mədəni saymayan insanlardır
 işgüzar və şəxsi münasibətlərdə riayət olunması hədd hissiyatıdır
 tərbiyəli insanın göstəricisidir-onun davranışı, ətraf mühitə uyğunlaşmasıdır
 tərbiyəsiz insanın əlamətidir

391 Aşağıdakılardan hansı bənd ədalətin forması hesab olunmur?

- ümum insani
 diskriminasiya
 tamamilə mənəvi dəyər
 nisbilik
 tarixi

392 Vicdan nədir?

- bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir
 insanın naliyyətlərinin avtoritet hesabına xarici əməllərinin cəmiyyət tərəfindən qəbuludur
 özünə hörmət, öz dəyərinə daxili inam
 şəxsiyyətin müstəqilliyi və özünütəminin əks olunması
 insanda özünün və ya başqasının keyfiyyətlərinin yüksək qiymətləndirilməsi

393 Şəriət ilə qadağan olunan fəaliyyətləri qeyd edin:

- sələm
- bütün variantlar doğrudur
- korrupsiya
- sənaye casusluğu
- kommersion sirlərinin açıqlanması

394 Hansı müqaviləyə islam biznesində qadağa goyulub:

- alıcının malı yoxlamaq mümkün olmayan malların satışı
- bütün variantlar doğrudur
- yüksək riskli müqaviləyə (option və fyuçerslər)
- cari bazar (dəqiq) qiyməti olmayan malların satışı
- ətraflı təsviri olmayan malların satışı

395 Şəxsin mənəvi davranışın formalaşmasına təsiri nədir?

- şəxsin hərəkətləri
- bütün variantlar doğrudur
- şəxsin fikirləri
- şəxsin dünyagörüşü
- şəxsin mənəvi dəyərləri

396 Rəqabət mübarizəsində düzgünlük, dürüstlük lazımdır?

- bütün variantlar doğrudur
- düzgünlük, dürüstlük əsasdır
- əsas deyil, çünki əsas - mənəfətdir
- mübarizədə yalan danışmaq olar, əks halda uduzmaq ehtimalı artır
- rəqibləri istənilən yolla aradan götürmək lazımdır

397 Müasir biznesmenlərin hansı etikası bizdə hələki formalaşmamışdır?

- səmərəli
- qüsuruz
- bitərəflik
- müstəqil
- inzibati

398 İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələrin biznesində olan ortaq cəhət hansıdır?

- düzgün cavab yoxdur
- elementar ləyaqətsizlik
- şəxsi mühakimənin yürüdülməsi
- etik qaydaların məcmusu
- mənəfət norması

399 Tez-tez biznesmenləri cinayətə sürükləyir:

- düzgün cavab yoxdur

- ən kəskin rəqabət
- saymamazlıq
- məsuliyyətsizlik
- mənəviyyatsızlıq

400 Bunlardan hansı biznesin əsası deyil?

- qarşılıqlı faydalı şəkildə fəaliyyət göstərmək
- düzgün cavab yoxdur
- ədalətlik
- ləyaqətlik
- partnyor münasibətlərini inkişaf etdirmək

401 Humanizm prinsipi hansı dövrdə meydana çıxmışdı?

- düzgün cavab yoxdur
- intibah
- antik
- orta əsr
- yeni dövr

402 İslam mühakimə edir:

- cəmiyyəti
- korrupsiyanı
- var-dövləti
- şan-şöhrəti
- təbiəti

403 Aşağıdakılardan hansı ən mühüm dindarlıq əlaməti deyil?

- allaha və onun peyğəmbərlərinə inanmaq
- düzgün cavab yoxdur
- səmimi olmaq
- zülm etməmək
- ədalətli olmaq

404 Utilitarizm nə deməkdir?

- surət
- maksimal səmərəlilik effekti
- minimal effekt
- maksimal deffekt
- minimal deffekt

405 İqtisadi məqsədyönlülük nə deməkdir?

- qeyri-standart situasialarda təsir göstərir
- biznesin bütün nümayəndələrinin hərəkətlərinin bir istiqamətli olması
- hər bir insanın hardasa başqa sistemlə uyğun olan etik prinsipləri var
- bu insana ictimai etikanın təsiridir

- biznesin innovativ təbiəti ilə müəyyən edilir

406 Deonik etikası nə deməkdir?

- “ictimai səmərəlilik”
 burda mərkəzdə hüquq anlayışıdır
 maksimal səmərəlilik effekti
 mənəvi davranışın intuitiv qiymətləndirilməsi üçün istifadə olunur
 bir neçə hərəkətlərin amoral olmasını açıqlayır

407 Ritorika nədir?

- oxumaq
 natiqlik
 çoxdanışan
 heç danışmayan
 heç danışmayan

408 Aşağıdakı sadalanan variantlardan hansı düzgün deyil?

- ali etika- perspektivli
 ali etika- burada ancaq “praktiki etika”dan istifadə olunur
 ali etika- çoxlu şəkildə, intensiv dəyişən biliklər mühitidir
 ali etikada iqtisadi etika, siyasi etika, biotibbi etika nəzərdən keçirilir
 ali etika –müasir,aktualdır

409 Aşağıdakılardan hansı bənd həkimin qeyri-etik münasibəti hesab olunur?

- pulsuz müayinə
 xəstəyə onun anomaliyası haqqında kobud məlumatlandırılması
 diaqnozun müəyyən edilməsi üçün obyektiv muayinələrin təyini
 xəstənin sağaldılması məqsədilə dərman preparatlarının təyini
 xəstənin ümumi vəziyyətinin pisləşməsi ilə əlaqədar onun hospitala yatırılması

410 Əməkdaşlığın qarşılıqlı münasibət etikası aşağıdakılardan nəyi tənzimləmir?

- rəqiblərin etikasını
 təchizatın həcmi
 danışıqların aparılmasını
 rəqabət müharibəsinin yazılmamış qanununu
 işgüzar etiketini

411 Mənəvi idrak nədir?

- bu öz əməllərini, məptivini və mənəvi keyfiyyətlərini tənbeh edir
 subyektin müəyyən edilmiş hissiyyatların, iradəsinin, normaların, prinsiplərin, ideyaların vasitəsilə dünyada pisləkləri və yaxşıqların vəhdətidir
 bu instinktlərin qalıqları, psixoloji kompleksləri və digər fenomenlər
 bu pisləyin subyektiv seçilməsidir
 bura sevmək, rəhm, ehtiram, utanlıq, vicdan, nifrət, hirs və s. aiddir

412 Utanqachlıq nədir?

- bura sevmək, rəhm, ehtiram, utançlıq, vicdan, nifrət, hirs və s. aiddir
- Bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir
- subyektin müəyyən edilmiş hissiyyatların, iradəsinin, normaların, prinsiplərin, ideyaların vasitəsilə dünyada pisləkləri və yaxşılıqların vəhdətidir
- bu instinktlərin qalıqları, psixoloji kompleksləri və digər fenomenlər
- bu pisləyin subyektiv seçilməsidir

413 İradə nədir?

- bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir
- insana yaxşılığı və ya pisləyi seçməyə imkan verən özünü determinasiya etmək
- mənəvi-psixoloji özünüidarəetmə mexanizmidir
- bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir
- bura sevmək, rəhm, ehtiram, utançlıq, vicdan, nifrət, hirs və s. aiddir

414 Aşağıdakılardan hansı bənd ədalətin konsepsiyası hesab olunmur?

- elitar
- maliyyə
- eqalitar
- liberal
- demokratik

415 İslamda qadağan olunan biznes növlərini qeyd edin:

- inhisarizmin yaradılması, satıcıların bir –biri ilə sövdələşməyə girərək əmtəənin qiymətinin qaldırılması
- bütün variantlar doğrudur
- sələm
- opsiya və fyuçerslər
- qanunsuz malların istehsalı və ticarəti

416 Bizim biznesmenlər üçün nə xarakterikdir?

- düzgün cavab yoxdur
- etik və əxlaqi davranış əsaslarının həddən artıq aşağı səviyyəsi
- keyfiyyətsiz məhsul istehsalı
- şəxsi dəyərlərə əhəmiyyət verilməsi
- eqoistlik

417 Biznesdə əxlaq təməllərinin tətbiqində şübhənin çox hissəsini nə təşkil edir?

- saysız-hesabsız problemlər
- müqavilə öhdəliklərinin yerinə yetirilməməsi
- şəxsi mühakimənin yürüdülməsi
- etik normaların olmaması
- məxfi informasiyaların çoxluğu

418 Xüsusi sahibkarlar nə vaxt bütün ləyaqətini itirirlər?

- düzgün cavab yoxdur
- yeni bazarların tutulmasından söhbət düşən kimi
- yerlilərinə üstünlük verərkən
- korrupsiya haqqında məlumatlanaraq
- problemə əhəmiyyət verməyəndə

419 Xüsusi sahibkarlar nə vaxt bütün ləyaqətini itirirlər?

- düzgün cavab yoxdur
- maliyyə dünyasında söhbət biznesin genişləndirilməsindən düşəndə
- kəmiyyətə üstünlük verəndə
- müqaviləni pozanda
- yerlilərinə üstünlük verərkən

420 “İnsan təbiətin tacıdır, yaradılışın mərkəzidir” cərəyanının nümayəndəsi deyil:

- Kopernik
- Veber
- Monteyn
- Bekon
- Şekspir

421 Quran və şəriət qısa formada nəyi əhatə edir?

- düzgün cavab yoxdur
- qərb işgüzar etikasını tərəfindən nəzərdən keçirilən bütün aspektləri
- əxlaq kodeksini
- şəxsi dəyərləri
- dini, mədəni, maddi, ideoloji aspektləri

422 Quranda deyilir ki, həqiqi islam ədaləti bərqərar edərsə... 1. hakim rüşvətçorluqdan uzaq olmalı 2. korrupsiya olmaz 3. əxlaqa zidd hərəkətlər olmaz 4. dini mədəni dəyərlər tapdanmaz 5. məhkəməyə cəlb olunmuş insanların qüdrətindən qorxmamalıdır

- 4, 5
- 1, 5
- 1, 2
- 2, 3
- 3, 4

423 Xoman sahibkarın cavabdehliyini belə ifadə edir:

- mənəviyyəti olan insan cavabdeh olmalıdır
- cavabdehlik – cavab vermək deməkdir
- cavabdehlik – sosial məsuliyyətdir
- cavabdehlik – ədalətlikdir
- cavabdehlik – qayda və qanundur

424 Bunlardan hansı anti-inhisar qanunvericiliyinin pozulması deyil?

- inhisarların yaradılması

- vicdanlı iş praktikas1
- bazarın bölüşdürülməsi
- gizli sövdələşmə
- qiymət siyasətinin uzlaşdırılması

425 Mövcud qanunvericilikdə əsas dəyişikliklər nəyi təmin etmişdir?

- düzgün cavab yoxdur
- şəffaflığı
- sərbəstliyi
- potensial imkanı
- haqsız rəqabəti

426 Amerika tədqiqatçısı Ç.Çempinin yazdığı kimi, dəyərlər sistemi ...

- tənzedicidir
- əxlaq sferasında bizim noviqasiya alətimizdir
- tərbiyə vasitəsidir
- əxlaqı qiymətləndirən ölçü vahididir
- ən vacib şərtidir

427 Dəyərlər sistemini hansı tədqiqatçı alicənablıq və böyük mənfəətlərin kəsişmə nöqtəsi adlandırmışdır?

- A.Smit
- Ç.Çempi
- Fostom
- D.Polza
- Russo

428 "Ford Motors" kompaniyasının dəyəri 3 anlayışda ifadə olunur. Aşağıdakılardan hansı bu kompaniyanın dəyəri deyil?

- düzgün cavab yoxdur
- istehsal
- xalq
- əmtəə
- mənfəət

429 İslam firmasının xüsusiyyətini qeyd edin:

- şirkət sosial məsuliyyət daşıyır
- bütün variantlar doğrudur
- şirkət öz fəaliyyətini şəriət və etik qaydaları ilə məhdudlaşdırır
- firma fırıldaqçılıq və aldatmadan istifadə etmədən, açıq rəqabət şəraitində mənfəət əldə edir
- firma ümumi gəlirlərin ümumi xərclərə bərabər olduğu şəraitdə fəaliyyət göstərir

430 İndividual məsuliyyətlik prinsipi nədir?

- bütün insanlar bərabər hüquqlu yaranır
- bu insana ictimai etikanın təsiridir
- biznesin bütün nümayəndələrinin hərəkətlərinin bir istiqamətli olması

- hər bir insanın hardasa başqa sistemlə uyğun olan etik prinsipləri var
- kasıblılıq bərabərlik psixologiyası ilə bərabər tutulur

431 Aşağıdakılardan hansı mənəviyyatın strukturunun elementi hesab olunmur?

- anlayışlı olmaq
- təbiət hadisələrinə münasibət
- mənəvi norma
- mənəvi ideal
- böyüklərlə münasibət

432 Vicdan nədir?

- bu öz əməllərini, mərtibini və mənəvi keyfiyyətlərini tənbeh edir
- mənəvi-psixoloji özünüdərətmə mexanizmidir
- bu instinktlərin qalıqları, psixoloji kompleksləri və digər fenomenlər
- bu pisləyin subyektiv seçilməsidir
- sevmək, rəhm, ehtiram, utanclıq, vicdan, nifrət, hirs və s. aiddir

433 Biznes etikası və əxlaq aşağıdakı şüarlarla xarakterizə oluna bilər?

- düzgün cavab yoxdur
- mənfəət hər şeydən yuxarıdır, şərəf isə mənfəətdən də yuxarıdır
- mənfəət zəruri məqsəddir, əxlaq isə mənəvi borc
- biznes mənfəət üçün təşkil olunur, əxlaq isə işdə təzahür edir
- mənfəət və əxlaq hər ikisi vacib amildir

434 Humanistlərin nəzəriyyəsinə əsasən insan... 1. iki qüvvədir 2. təbiətin tacıdır 3. maddi varlıqdır 4. iqtisadi mənbədir 5. yaradılışın mərkəzidir

- 2, 4
- 2, 5
- 1, 2
- 3, 4
- 1, 5

435 Bunlardan hansı haqsız rəqabətin fəsadlarından biri deyil?

- şirkətin təkmilləşmə stimulundan məhrum edilməsi
- vicdanlı iş praktikası
- dövlətin zərər çəkməsi
- istehlakçıların itirilməsi
- əlavə mənfəətin digər şirkətlər tərəfindən əldə edilməsi

436 Nəticə nə vaxt mənfəət olur?

- düzgün cavab yoxdur
- dəyərlər və davranış səviyyəsi üst-üstə düşmüşsə
- rəhbər və işçi ayrı-ayrı qərarlar verəndə
- maliyyə hesabatı səhv olanda
- balans düzgün işlənilməyəndə

437 Aşağıdakılardan hansı Azərbaycan reallığı üçün səciyyəvi olan qeyri-etik davranış hallarına aid deyil?

- İş vaxtının şəxsi məqsədlər üçün istifadə edilməsi
- tapşırılan işi vaxtında təhvil vermək
- Nahar fasiləsinin qəsdən uzaldılması
- Tapşırılan işin qəsdən uzaldılması
- Günahın başqalarının boynuna atılması

438 Cəmiyyət tərəfindən qəbul edilmiş baxışların, fikirlərin, davranışların başqa insan münasibtlərindən fərqi nə deyilir?

- bütün cavablar düzgündür
- mentalitet
- qloballaşma
- xaricilərin fikri
- başqa ölkələrin münasibəti

439 Aşağıdakılardan hansı bənd Azərbaycan sahibkarma xas deyil?

- "tez pullar" devizin olması
- rəqiblərə hörmətsizlik
- maliyyə nailiyyətinə tez çatma
- yüksək risk qabiliyyəti
- açılan imkanlardan maksimum istifadə

440 Azərbaycanda biznes mədəniyyətinin aşağıdakı hansı növü hesab olunmur?

- inzibatçılıq mədəniyyəti
- incəsənət mədəniyyəti
- ticarət mədəniyyəti
- sərəfəli sazişlər mədəniyyəti
- investisiya mədəniyyəti

441 Aşağıdakılardan hansı biznes mədəniyyəti gələcəyə orientasiya olunur?

- incəsənət mədəniyyəti
- investisiya mədəniyyəti
- ticarət mədəniyyəti
- sərəfəli sazişlər mədəniyyəti
- inzibatçılıq mədəniyyəti

442 Yaxşı işçiyə xas xüsusiyyətlər hansı hesab olunmur?

- başqa işçinin yerini tutmağa çalışırlar
- başqa işçinin nöqsanlarını kobud müdiriyyətə çatdırırlar
- müdirdə qarşılıqlı münasibət qurur
- müdiriyyətlə yersiz mübarizə etmirlər
- yaltaqlıq etmirlər

443 İslamda yolverilə bilən, icazə verilən termin hansıdır?

- məkrüh
- halal
- haram
- vəqf
- hicab

444 Sahibkarın şəxsi etik və psixoloji keyfiyyətlərini qeyd edin:

- yenilikçi, riskə getmək qorxusu olmaması
- bütün variantlar doğrudur
- məqsədə doğru irəliləməsi
- işə yaradıcı yanaşma
- innovasiya doğru irəliləməsi

445 Ombudsman kimdir?

- mömin adam
- insan hüquqları üzrə müvəkkil
- intellektual, səviyyəli şəxs
- problemsiz adam
- xeyirxah insan

446 Şirkətdə işlə bağlı etik məsələlərdə yardıma ehtiyacı olan hər bir əməkdaşın məsləhət ala bildiyi şəxs kimdir?

- istedadlı şəxs
- korporativ ombudsman
- mənəvi dəyəərə malik şəxs
- səlahiyyətli şəxs
- inandığı şəxs

447 Aşağıdakılardan hansı ombudsmanın vəzifəsinə daxildir?

- düzgün cavab yoxdur
- həyəcan signalı və nəticələrin tədqiqatı
- mentalitetə xüsusi önəm vermək
- mənəvi dəyərləri aşılamaq
- etik nəticələrə təsir

448 Hər bir əməkdaşın şirkətin etik prinsipləri dərk etməsi nədir?

- düzgün cavab yoxdur
- davranış kodeksi
- məcəllə
- qanun
- norma

449 Kodeksdə nə əks olunur?

- düzgün cavab yoxdur
- şirkətin əsas məqsədi və dəyərlər

- yazılmamış qanunlar
- məcəllə
- norma

450 Məxfi məlumat anlayışını dəqiq müəyyənləşdirən nədir?

- düzgün cavab yoxdur
- kodekslər
- standartlar
- təhlillər
- normativlər

451 Şirkətin etik prinsiplərini müəyyənləşdirən geniş sənədlər necə adlanır?

- düzgün cavab yoxdur
- davranış kodeksi
- missiya
- bəyannamə
- müddəalar

452 Ambudsman haqqında qanun nə vaxt qəbul edilib?

- 2004.0
- 2001.0
- 2000.0
- 1995.0
- 2003.0

453 Azərbaycan mənəviyyəti hansı qanunları ilə tənzimlənir?

- hamısı
- Qurani-Kərim
- Tövrat
- İncil
- Zəbur

454 Azərbaycan Respublikası aşağıdakılardan hansı qeyri-etik norma ilə mübarizə aparır?

- heç nə ilə mübarizə aparmır
- korrupsiya ilə
- qaçqın problemi ilə
- işsizlik ilə
- düşmənlərlə

455 İşgüzar etiketa nə daxildir?

- bütün cavablar düzgündür
- mentalitet
- tarix
- etnoqrafiya
- qlobalizasiya

456 Aşağıdakılardan hansı bənd əxlaqın funksiyası sayılır?

- tərbiyələndirici
- maddi
- qiymətləndirici
- idraki
- dünyagörüşü

457 Aşağıdakılardan hansı rəhbərin etik öhdəliklərinə aid deyil?

- rəhbərlər tabelikdə olanları daimi olaraq öz niyyətləri barəsində xəbərdar etməlidirlər
- rəhbərlər məsuliyyətli kollektiv yaratmağa cavabdeh deyillər
- rəhbərlər əxlaqi davranış nümunəsi olmalıdırlar
- liderlər rəhbərlik etdikləri perspektivləri üzrə məsuliyyət daşıyırlar
- rəhbərlər şəxsiyyəti və yaradıcılığı həvəsləndirən şəraitin yaradılmasına cavabdehdirlər

458 Azərbaycanda işgüzar etiket nə hesab olunur?

- heç bir işgüzar etiketə ehtiyac yoxdur
- peşəkar davranışının mühüm əxlaqi tərəfidir
- işgüzar etiket olmadan rahat sazişlər imzalana bilər
- iqtisadi fəaliyyətin norması deyil
- "ticarət insanları" bir-birindən ayırır

459 Müasir biznesin etik tələblərini qeyd edin:

- öz işçilərə qayğı
- bütün variantlar doğrudur
- cəmiyyətdə müəyyən olunmuş hüquqi və etik standartların uyğunluğu
- müştərilər ilə inam münasibətlərinin formalaşması
- rəqabəti vicdan və əxlaqi qaydalar ilə aparılması

460 Sosisal məsuliyyətli davranışa könüllü səy göstərilməsi nəyə səbəb ola bilər?

- düzgün cavab yoxdur
- biznes dünyasında əxlaqi əsasların formalaşmasına
- biznesdə sahibkarların birləşməsinə
- sahibkarın xalqına hörmətinə
- insanlarda biznesə marağa

461 Azərbaycan üçün kodekslərin əhəmiyyəti olduqca böyükdür, çünki ...

- düzgün cavab yoxdur
- bir çox şirkətlərdə etik dilemələrin mürəkkəbliyi və müxtəlifliyi barədə təsəvvürü yoxdur
- Azərbaycanın ərazisi böyükdür
- norma və prinsiplər çoxdur
- sərfəli və səmərəlidir

462 Kodeksdə şirkətin istehlakçılarla münasibətləri nəyi təmin edir?

- düzgün cavab yoxdur

- yüksək keyfiyyətli məhsul və xidmətləri
- əməyin təhlükəsizliyini
- insanın şəxsiyyət və ləyaqətinə hörmət edilməsi
- qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanması

463 Kodeksdə şirkətin rəqiblərlə öhdəliyi hansıdır?

- sabit gəlir hüququnu əks etdirmək
- şərfəsiz rəqabətdən çəkinmək
- sağlam mühit üçün şəraitin vaxtında təmin edilməsi
- hərkəsə ədalətli münasibət
- ətraf mühitə düzgün münasibət

464 İslam etikasında zəngin vətəndaşların yoxsul insanlara könüllü ianələr necə adlanırlar:

- riba
- sədəqə
- zəkat
- xərac
- ushr

465 Hər bir şirkətin strategiyası nəyə istiqamətlənib?

- etik dilemələrin mürəkkəbliyi barədə təsəvvürə
- əməkdaşların etik prinsiplərə uyğun rəftar etməsinə və digər əməkdaşların da bu prinsiplər üzrə davranışına nəzarət etməsinə
- mərhələlər üzrə davranışa nəzarət
- taktikasına
- etik dilemələrin müxtəlifliyi barədə təsəvvürə

466 Kodeksdə şirkətin əməkdaşlarla münasibəti nəyi təmin edir?

- düzgün cavab yoxdur
- insanın şəxsiyyət və ləyaqətinə hörməti
- qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanması
- yüksək keyfiyyətli məhsul və xidmətləri
- şərfəsiz rəqabətdən çəkinməyi

467 Kodeksdə şirkətin cəmiyyət və ictimai qruplarla münasibətdə məqsəd nədir?

- şərfəsiz rəqabətdən çəkinmək
- məsuliyyətli vətəndaş olmaq və vətəndaş cəmiyyətinin təşəkkülünə yardım etmək
- qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanması
- sağlam mühit üçün şəraitin vaxtında təmin edilməsi
- ətraf mühitə düzgün münasibət

468 Müasir milli sahibkarlıq mühitində mövcud olan etik norma və prinsiplər özündə nəyi əks etdirir?

- düzgün cavab yoxdur
- avtoritar iqtisadiyyatdan miras qalmış davranış stereotiplərinin özünəməxsus konqlameraktını
- təşkilatın daxilində tədqiqat aparmaq məqsədilə verilən siqnal

- məlumatsız, psixi təsirə malik signal
- qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanması

469 İşgüzar ünsiyyətin spesifik xüsusiyyəti:

- qeyri-formal
- nizama salınmış
- vaxtda hədsizlik
- normaların və qaydaların yoxluğu
- “qəlbədən qəlbə” danışıq

470 İşgüzar ünsiyyətin ən yayılmış forması:

- dinləmə
- dialoq ünsiyyəti
- monoloq
- qrup tərəfindən ünsiyyət
- sükut

471 Cəmiyyətdə və hər hansı insan tərəfindən qəbul olunmuş davranış qaydaları, münasibət forması necə adlanır:

- normalar
- etiket
- etika
- əxlaq
- dəyər

472 Nahar, hansında ki, dəvət edilmişlərdən hər biri özünə özü xidmət edir necə adlanır?

- restoran
- furşet
- bufet
- kokteyl
- lanç

473 İşgüzar ünsiyyət hansı formalarda reallaşır:

- açıq çıxışlar
- bütün variantlar doğrudur
- işgüzar söhbət
- işgüzar danışıqlar
- işgüzar müşavirələr

474 İşgüzar danışıqların keçirməsi planı özündə əks etmir?

- danışıqların gedişatında qonaqlığın təşkilatı üçün məsuliyyətli şəxsi
- danışıqların iştirakçılarının şəxsi həyatının müzakirəsi üçün suallar
- yer, tarixi və görüş vaxtı
- iştirakçı heyəti
- müzakirə üçün suallar (məsələlər)

475 Etiketın qaydalarına aid deyil?

- düzgün cavab yoxdur
- nəzakətsizlik
- nəzakət
- həssaslıq
- qanacaq

476 Aşağıdakılardan hansı işgüzar danışıqların qaydası deyil:

- məlumatın doğru olması mütləqdir
- hər hansı bir informasiya mütləq doğru olmamalıdır
- sizin tərəfdaşınız üçün bütün müvafiq lazım olan dəlillər verilmiş olmalıdır
- sorğu hərəkətlərin ehtiva nəzərdə tutur
- sual cavab ümidi ilə verilir

477 Etiketın əsas qaydalar bunlardır:

- bütün variantlar doğrudur
- nəzakət, ədəb, qanacaq, həssaslıq
- prinsipinin olmaması, mətanət, əzmkarlıq
- başgalarını düşünmək, ikiüzlülük, xəsislik
- əzmkarlıq, səbr, möhkəmlik, düzgünlük

478 Vyana beynəlxalq konqressi tərəfindən qəbul edilmiş qaydalar , ənənələr, şərtliklər toplusuna nə deyilir?:

- doğru cavab yoxdur
- protokol
- əxlaq
- kodeks
- etika

479 Birinci salamlamalıdır:

- qadın kişini
- kişi qadını
- yaşa görə böyük olan
- xidməti iyerarxiyada daha yüksək pilləni tutan insan daha aşağı pillədə duran insanı
- otağa daxil olan, kim olursa olsun: kişi ya qadın

480 Lançın keçirilməsi vaxtı:

- saat 20-dən 21-ə qədər
- saat 12-dən 13-ə qədər
- saat 15-dən 16-ya qədər
- saat 8-dən 9-a qədər
- saat 17-dən 18-ə qədər

481 Antiinhisar qanunvericiliyinin pozulmaları növlərini göstərin:

- inhisarların yaradılması

- bütün cavablar doğrudur
- bazarın bölüşdürülməsi
- gizli sözləşmə
- qiymət siyasətinin koordinasiyası

482 Aşağıdakılardan hansı müəssisənin intellektual mülkiyyətinə daxil edilir?

- ticarət markası
- bütün variantlar doğrudur
- müəllif hüququ
- patentlər
- istehsal sirri

483 Aşağıdakı hansı dəlil biznesdə yanlış davranışın səbəbi ola bilər?

- əminlik ki, bir halda ki, bu fəaliyyət şirkətə kömək edir, onda o şirkət də yumşaq yanaşacaq və hətta insanı qoruyacaq
- bütün variantlar doğrudur
- əminlik ki, bu fəaliyyət etik və hüquq normalarının çərçivəsindən kənara çıxmır, yəni ki, o əslində qeyri-leqal və ya əxlaqsız deyil.
- əminlik ki, bu fəaliyyət fərdin və ya korporasiyanın maraqlarına cavab verir və şəxsdən məhz belə hərəkətləri gözləyirlər
- əminlik ki, bu fəaliyyət "təhlükəsizdir", çünki heç vaxt aşkar və elan edilməyəcək

484 Sərəncamın formalarını göstərin:

- "kənüllü" forması
- bütün variantlar doğrudur
- əmr
- sual müraciətinin (rəftarının) forması
- xahiş

485 Vizual ünsiyyət vasitələrinə aid edilmir:

- üzün ifadəsi
- intonasiya
- kinetika
- gözün ifadəsi
- duruş

486 Mühüm rəsmi sənədlərin yaradılması və ötürülməsi prosesin qarşılıqlı qrup, əlaqə və ya ictimai müsahibəsində çıxışa nə deyilir:

- kommersionlaşdırma
- kommunikasiya
- qarşıdurma
- konsolidasiya
- konsessiya

487 İşgüzar yazışmaların növlərinə daxil deyil:

- düzgün cavab yoxdur

- hədə-qorxu məktublar
- bildiriş məktublar
- göndəriş məktublar
- təsdiq məktublar

488 Vəzifəli şəxslər tərəfindən hər hansı bir təbrikə cavab olaraq göndərilən biznes bülletenlərinin növü hansıdır:

- düzgün cavab yoxdur
- təşəkkür məktubları
- şikayət
- vizit kartı
- zəmanət məktubu

489 Öz işgüzar partnyoruna məktub yazmaq üçün nəyə malik olmaq arzu olunandır:

- göndərilmiş məktublarnın surətlərini saxlamaq
- bütün variantlar doğrudur
- şəxsi firma blankı
- öz firma zərfi, hansında ki, blankda göstərilmiş rekvizitlər təkrarlanır
- müasir ofis təchizatı

490 Biznesdə hazır dil vasitələri olan frazeoloji cümlələr necə adlanır?

- bütün variantlar doğrudur
- etiket düsturu
- riyazi düstur
- mənəvi düstur
- müvəffəqiyyətin düsturu

491 Hansı ölkə etiketin vətəni hesab edilir?

- Rusiya
- İtaliya
- Fransa
- İngiltərə
- Almaniya

492 Verbal olmayan ünsiyyət nişanlarını göstərin:

- intonasiya
- bütün variantlar doğrudur
- pozalar və baxışlar
- jestlər
- mimika

493 Biznes əxlaqının əsas prinsiplərinə aiddirlər:

- sosial məsuliyyətin prinsipi
- bütün cavablar doğrudur
- qanuna hörmət

- dürüstlük, sözə və bağlanmış müqaviləyə sədaqət
- etibarlılıq və qarşılıqlı etibar.

494 Bilavasitə həyəcanlar formasında özünü birüzə verən subyektiv psixoloji vəziyyətlərin xüsusi sinifi necə adlanır?

- bütün variantlar doğrudur
- emosiyalar
- etik normalar
- mənəvi quraşdırmalar
- etiket qaydaları

495 Etiketın növlərini göstərin:

- ümumvətəndaş etiketi
- bütün variantlar doğrudur
- işgüzar etiket
- diplomatik etiket
- hərbi etiket

496 Mənəvi düzgün tanınan hərəkəti etməyə insanın qabiliyyətsizliyi necə adlanır?

- bütün variantlar doğrudur
- əxlaqlı zəiflik
- əxlaqlı xəstəlik
- əxlaqlı ümitsizlik
- mənəvi ümitsizlik

497 Aşağıdakılardan hansı etiketin tələbi deyil:

- məcburilik
- kobudluq
- nəzakət
- ədəb
- təvazükarlıq

498 Aşağıdakılardan hansı kommunikasiya effekti yaratmır:

- ilk ifadələr təsiri
- həyata keçirilməsi təsiri
- vizual imic təsiri
- fasilə təsiri
- istirahət təsiri

499 İşgüzar ritorikada (bəlağət elmində) hansı şifahi təsir prinsipi istifadə olunur:

- intensivlik
- ambisiyalılıq
- assosiativlik
- əlverişlilik
- ifadəlilik

500 İşgüzar nahar zamanı sahib və sahibə düzbucaqlı masanın ortasında əyləşmişdilər. Bu halda, şərəfli yer olacaq:

- bütün variantlar doğrudur
- sahibənin sol tərəfi
- sahibinin sol tərəfi
- sahibinin sağ tərəfi
- sahibənin sağ tərəfi